

TEST: 3339#01#Y15#01#500

Test	3339#01#Y15#01#500
Fənn	3339 - Turizm infrastruktururu
Təsviri	
Müəllif	Administrator P.V.
Testlərin vaxtı	80 dəqiqə
Suala vaxt	0 Saniyə
Növ	İmtahan
Maksimal faiz	500
Keçid balı	170 (34 %)
Suallardan	500
Bölmələr	16
Bölmələri qarışdırmaq	<input checked="" type="checkbox"/>
Köçürməyə qadağa	<input checked="" type="checkbox"/>
Ancaq irəli	<input type="checkbox"/>
Son variant	<input checked="" type="checkbox"/>

BÖLMƏ: 0101

Ad	0101
Suallardan	27
Maksimal faiz	27
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	4 %

Sual: Turizm ehtiyatlarının təsnifatında hansı faktorlar əsas götürülür? (Çəki: 1)

- Təbii resurslar, antropogen resurslar, infrastruktur şərait
- Təbii resurslar, antropogen resurslar, sosial-iqtisadi amillər
- Təbii resurslar, antropogen resurslar, coğrafi şərait
- Təbii resurslar, təbiət abidələri, landşaft ekzotikliyi
- Təbii-coğrafi şərait, antropogen resurslar, mənimsənilmə səviyyəsi

Sual: Ekstremal şəraitə malik olan ərazilər təbii-rekreasiya ehtiyatlarının istifadəsində hansı qruplaşmaya daxil edilir? (Çəki: 1)

- Intensiv mənimsənilmə
- Ekstensiv mənimsənilmə
- Az mənimsənilən ərazilər
- Mənimsənilməyən ərazilər
- Orta səviyədə mənimsənilən ərazilər

Sual: Turizm ehtiyatlarının istismar müddəti hansı amillərdən asılı deyil? (Çəki: 1)

- Rekreasiya-turizm ehtiyatlarının qiymətləndirilməsindən və onun turistlərin cəlb olunma imkanlarından
 - Bəzi turizm ehtiyatlarının toxunulmazlığı və ərazi üzrə yayılma səviyyəsindən
 - Turizm ehtiyatlarının yığcam yerləşməsindən, həmçinin müəyyən ərazi vahidi çərçivəsində miqdarından
 - Turizm ehtiyatlarına olan tələbat və mövcud infrastrukturun inkişaf səviyyəsindən
 - Əmək ehtiyatlarından və kapital qoyuluşunun həcmindən
-

Sual: Təbii-rekreasion ehtiyatlarının istifadəsi neçə qrupa ayrılır? (Çəki: 1)

- 5
 - 7
 - 3
 - 6
 - 4
-

Sual: Aşağıdakılardan hansı təbii-rekreasion ehtiyatlardan istifadəyə aid deyil (Çəki: 1)

- İntensiv mənimsənilmə
 - Ekstensiv mənimsənilmə
 - Az mənimsənilən ərazilər
 - Mənimsənilməyən ərazilər
 - Geniş mənimsənilmə
-

Sual: Aşağıdakılardan hansı turizm ehtiyatlarının intensiv mənimsənilməsinə aid deyil? (Çəki: 1)

- Belə bölgələrdə turizm və istirahətin əksər sahələri inkişaf edir
 - Bu növ mənimsənilmədə ehtiyatlarının azlığı və ya bir turizm komponentinin üstün olması turist marşrutlarının təşkilinə və turizm sənayesinin yaradılmasına imkan vermir
 - Buraya təbii komplekslərin atraktivliyi, istifadə səviyyəsi yüksək olan turizm baxımdan daha çox mənimsənilən ərazilər aid edilir
 - Turizm ehtiyatlarından istifadədə yüksək dərəcədə yüklənmə olur
 - Turizm ehtiyatlarından bu növ mənimsənilmədə dəniz sahili bölgələr və ondan 50-100 km daxilə doğru olan ərazilər üçün səciyyəvidir
-

Sual: Aşağıdakılardan hansı turizm ehtiyatlarının ekstensiv mənimsənilməsinə aiddir? (Çəki: 1)

- Buraya təbii komplekslərin atraktivliyi, istifadə səviyyəsi yüksək olan turizm baxımdan daha çox mənimsənilən ərazilər aid edilir]
 - Bu növ mənimsənilmədə ehtiyatlarının azlığı və ya bir turizm komponentinin üstün olması turist marşrutlarının təşkilinə və turizm sənayesinin yaradılmasına imkan vermir
 - Turizm ehtiyatlarından istifadədə yüksək dərəcədə yüklənmə olur
 - Belə ərazilər turizmin istifadəsinə zəif cəlb olunmuş, təbii ekzotikliyin turizmin inkişafına az təsir göstərən və ya müxtəlif təbii antropogen komponentlərdən birgə istifadənin mümkün olmadığı ərazilər üçün səciyyəvidir
 - Belə bölgələrə yarım səhra və səhralar, komfort şəraiti az olan regionlar daxildir
-

Sual: Aşağıdakılardan hansı az mənimsənilən ərazilərə aiddir? (Çəki: 1)

- Turizm ehtiyatları yüksək dərəcədə yüklənir
- Təbii komplekslərin atraktivliyi, istifadə səviyyəsi yüksək olan turizm baxımdan daha çox mənimsənilən ərazilər
- Dəniz sahili bölgələr və ondan 50-100 km daxilə doğru olan ərazilər
- Yarım səhra və səhralar

Sual: Turizm ehtiyatlarının öyrənilməsində Azərbaycan alimlərinin tam olaraq hansılarının xidmətləri daha böyük olmuşdur (Çəki: 1)

- Məhərrəmov, Əyyubov, Budaqov, Sultanov
 - Sultanov, Salmanov, Əyyubov, Kərimli
 - Əyyubov, Budaqov, Sultanov, Salmanov
 - Sultanov, Salmanov, Əyyubov, Əhmədli
 - Budaqov, Sultanov, Salmanov, Kazımov
-

Sual: Turizm ehtiyatlarının nəzəri əsaslarının öyrənilməsinə aşağıdakılardan hansı aid deyil? (Çəki: 1)

- Ərazinin təbii turizm resursları ilə təminat səviyyəsi və ondan istifadənin xüsusiyyətləri
 - Regional inkişafda təbii ehtiyatlardan istifadənin rolu
 - Ehtiyatdan istifadənin iqtisadi qiymətinin müəyyən olunması
 - Ehtiyatın təsnifatı və ərazi üzrə bölgü prinsipi
 - Ehtiyatın social-iqtisadi baxımından qiymətləndirilməsi və ərazi rekreasiya sistemlərinin formalaşmasında rolu
-

Sual: Təbii turizm ehtiyatlarına aşağıdakılardan hansı aid deyil? (Çəki: 1)

- Milli Parklar
 - Ekzotik landşaft
 - Torpaq quruluşu
 - Təbiət abidələri
 - Tarixi-memarlıq abidələri
-

Sual: Təbii turizm ehtiyatlarının yayılması və ərazi üzrə təminat səviyyəsi aşağıdakı amillərdən hansına aid deyil? (Çəki: 1)

- Təbiətdən dərkətmə və ekskursiya məqsədilə istifadə olunması
 - Təbii komponentlərdən sağlamlıq və istirahət məqsədilə istifadə olunması
 - Təbiətdən ekoturizm məqsədilə istifadə olunması
 - Təbiətdən şəxsi məqsədlə istifadə olunması
 - Təbii turizm ehtiyatlarından idman və kənd turizmi məqsədilə istifadə olunması
-

Sual: Turizmin ərazi üzrə təminat səviyyəsində nəzərə alınan amillərə aid deyil? (Çəki: 1)

- Milli irsi nümunələrin və etnoqrafik abidələrin müəyyən bir ərazidə yığcam yerləşməsi, beynəlxalq turizmdə istifadə imkanları
 - Tarixi – memarlıq abidəsinin orjinallığı, bərpa olunarkən əvvəlki görkəminin saxlanması
 - Ərazidə olan antropogen ehtiyatlarının davamlığı və istifadə müddəti]
 - Tarixi – memarlıq abidələrinin müəyyən bir ərazidə yığcam yerləşməsi və digər turizm ehtiyatları ilə birgə istifadə imkanları
 - Təbii komponentlərdən sağlamlıq və istirahət məqsədilə istifadə olunması
-

Sual: . Sosial-iqtisadi turizm ehtiyatlarına aiddir: (Çəki: 1)

- Əmək ehtiyatları
 - Dağ ekosistemləri
 - Dini abidələr
 - Milli parklar
 - Balneoloji resurslar
-

Sual: Turizm ehtiyatlarının nəzəri əsaslarının öyrənilməsinə aiddir: (Çəki: 1)

- Ehtiyatdan istifadənin iqtisadi qiymətinin müəyyən olunması
 - Təbiətdən dərkətmə və ekskursiya məqsədilə istifadə olunması
 - Ərazinin təbii-turizm resursları ilə təminat səviyyəsi
 - Ehtiyatın yayıldığı ərazinin coğrafi şəraiti
 - Ehtiyatın turizm sənayesində olması
-

Sual: Ərazidə əhalinin məskunlaşma səviyyəsi turizm və istirahətə olan tələbata neçə təsir edir? (Çəki: 1)

- Təkan vermiş olur
 - Təsir etmir
 - Mənfi təsir edir
 - Həm mənfi, həm də müsbət təsir edir
 - Çox az təsir edir
-

Sual: Qış istirahət mövsümü üçün müəyyənləşdirilən iqlim komfortluğunun əsas göstəricilərinə aiddir: (Çəki: 1)

- Güclü soyuq küləklərin tez-tez təkrarlanması və xüsusilə soyuq küləklərin sürətinin 5-10 m/san – dən az olması
 - Rütubətlənmə göstəriciləri 40 – 60%, o cümlədən dumanlı və rütubətli havaların təkrarlanmasının mövsüm dövründə 20 – 30% - dən çox olmaması
 - Orta aylıq temperaturun -5 –dən, - 150C – yə qədər dəyişməsi və bu temperaturun mövsüm dövrünün 50% - dən çoxunu əhatə etməsi
 - Küləyin sürətinin 3-5 m/san. çatması 5m/san – dən çox olan soyuq küləklərin təkrarlanmasının 20%-dən çox olmaması
 - Dəniz suyunun temperaturunun 5 – 150C təşkil etməsi və 150C – dən çox olan temperaturun 20%-dən çox olmaması
-

Sual: Yay istirahət mövsümü üçün müəyyənləşdirilən iqlim komfortluğunun əsas göstəricilərinə aiddir: (Çəki: 1)

- Dəniz suyunun temperaturunun 15 – 200C təşkil etməsi
 - Orta aylıq temperaturun 15 –dən, 200S – yə qədər dəyişməsi və qeyd olunan temperaturun mövsüm dövrünün 50% - dən çoxunu əhatə etməsi
 - Küləyin sürətinin 3 – 5 m/san. çatması 5m/san – dən çox olan soyuq küləklərin təkrarlanmasının 20% - dən çox olmaması
 - Güclü soyuq küləklərin təkrarlanmasının azlığı və xüsusilə soyuq küləklərin sürətinin 10 – 15 m/san – dən az olması
 - Soyuq küləklərin sürətinin 5 – 7 m/san – dən az olması
-

Sual: Şəki – Zaqatala bölgəsinin Marixal, Durca, İlisu istirahət mərkəzlərində komfort temperatur hədləri nə qədər nəzərdə tutulur? (Çəki: 1)

- 18-20°S
 - 20-25°S
 - 18-23°S
 - 18-25°S
 - 18-22°S
-

Sual: Abşeron bölgəsində helioterapiya müalicələri üçün əlverişli şərait günün hansı hissəsində yaranır? (Çəki: 1)

- Günüortaya qədər və günortadan sonra

- Səhər və gecə
 - Səhər və günorta
 - Günorta və gecə]
 - Günortadan sonra və gecə
-

Sual: İqlimşünaslar neçə hava sinifini ayırırlar? (Çəki: 1)

- 16
 - 15
 - 17
 - 18
 - 14
-

Sual: Günəşli isti – quru hava şəraitində hansı müalicə aparılır? (Çəki: 1)

- Şüalanma
 - Aeroterapiya
 - Helioterapiya
 - Uroloji
 - Helioterapiya və aeroterapiya
-

Sual: Günəşli isti – quru hava şəraiti hansı ərazilər üçün səciyyəvidir? (Çəki: 1)

- Subtropik ərazilər
 - Mülayim ərazilər
 - Musson iqlimli ərazilər
 - Səhra və yarımsəhra rayonları
 - Mülayim və musson iqlimli ərazilər
-

Sual: Günəşli isti – quru hava şəraiti olan ərazilərin xüsusiyyətləri: (Çəki: 1)

- Bol yağış, isti hava, yüksək rütubətlənmə
 - Quraqlığı az, mülayim hava
 - Rütubətlənmənin azlığı və mövsüm dövründə müşahidə edilən isti quru iqlim
 - Temperatur aşağı, nisbi rütubətlik isə yüksək olur
 - Temperatur komfort hədlərindən yüksək olur, isti diskomfort şərait tez-tez təkrarlanır
-

Sual: Azbuludlu mülayim hava sinifi olan ərazilər üçün səciyyəvidir: (Çəki: 1)

- Temperatur komfort hədlərindən yüksək olur, isti diskomfort şərait tez-tez təkrarlanır
 - Quraqlığı az, mülayim hava
 - Rütubətlənmənin azlığı və mövsüm dövründə müşahidə edilən isti quru iqlim
 - Temperatur aşağı, nisbi rütubətlik isə yüksək olur
 - Bol yağış, isti hava, yüksək rütubətlənmə
-

Sual: Azbuludlu yayı quraq hava sinifi olan ərazilərə aiddir: (Çəki: 1)

- Temperatur komfort hədlərindən yüksək olur, isti diskomfort şərait tez-tez təkrarlanır
 - Quraqlığın az, mülayim hava
 - Rütubətlənmənin azlığı və mövsüm dövründə müşahidə edilən isti quru iqlim
 - Temperatur aşağı, nisbi rütubətlik isə yüksək olur
 - Bol yağış, isti hava, yüksək rütubətlənmə
-

Sual: Turizmde aktiv əsas fondlar: (Çəki: 1)

- Ötürücü tikililər

- Qurğular
- Avadanlıqlar
- Kommunikasiya vasitələri
- Binalar

BÖLMƏ: 0201

Ad	0201
Suallardan	27
Maksimal faiz	27
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	4 %

Sual: Tutqun və yağışlı hava sinifləri olan ərazilər üçün xarakterikdir: (Çəki: 1)

- Temperatur komfort hədlərindən yüksək olur, isti diskomfort şərait tez-tez təkrarlanır
- Quraqlığın az, mülayim hava
- Rütubətlənmənin azlığı və mövsüm dövründə müşahidə edilən isti quru iqlim
- Temperatur aşağı, nisbi rütubətlik isə yüksək olur
- Bol yağış, isti hava, yüksək rütubətlənmə

Sual: Azbuludlu mülayim hava sinifləri daha çox hansı ərazilərdə müşahidə olunur? (Çəki: 1)

- Musson iqlimin dəniz sahillərində
- Atlantik okeanı sahillərində
- Alp və Qafqaz dağlarının bəzi kurortlarında
- Kaliforniya sahilində
- Aralıq dənizi sahilində

Sual: Azbuludlu yayı quraq hava hansı iqlim tipində müşahidə olunur? (Çəki: 1)

- Səhra və yarımsəhra
- Mülayim enlikli
- Musson iqlimli
- Subtropik
- Aralıq dənizi

Sual: Azbuludlu yayı quraq hava sinifi hansı ərazilərdə müşahidə olunur? (Çəki: 1)

- ABŞ, Kaliforniya
- Avstralya, Çexiya
- Misir, Monqolustan
- Yunanıstan, İngiltərə
- Yaponiya, Çin

Sual: Tutqun və yağışlı hava sinifləri hansı iqlim tipində müşahidə olunur? (Çəki: 1)

- Səhra və yarımsəhra
 - Mülayim
 - Musson
 - Subtropik
 - Aralıq dənizi
-

Sual: Turizmdə iqlim komfortluğu qiymətləndirilərkən aşağıdakılardan hansı nəzərə alınmır? (Çəki: 1)

- Günəşli və açıq havaların təkrarlanması
 - Günəşli günlərin sayı və günəşli saatların miqdarı
 - Havada rütubətin miqdarı
 - Sürəti saniyədə 10m – dən az olan küləkli günlərin sayı
 - Adambaşına düşən meşə ehtiyatı
-

Sual: Küləyin sürəti nə qədər olduqda komfort şərait hesab olunur? (Çəki: 1)

- 5 m/san
 - 6 m/san
 - 7 m/san
 - 10 m/san
 - 15 m/san
-

Sual: Mülayim enliklərdə məskunlaşmış əhali üçün komfort hədlər hansıdır? (Çəki: 1)

- Temperatur 15 – 18, rütubətlənmə 60 – 65%, gücü saniyədə 5m – dən çox olan küləkli günlərin təkrarlanmasını mövsüm dövründə 30 – 35% - ə qədər
 - 20 – 23 C temperatur həddi, 55 – 60% - ə qədər rütubətlənmə, həmçinin küləkli günlərin nisbətən çoxluğu
 - Temperatur 20-25, rütubətlənmə 65 – 70%, gücü saniyədə 5m – dən çox olan küləkli günlərin təkrarlanmasını mövsüm dövründə 30 – 40% - ə qədər
 - Temperatur 18-20, rütubətlənmə 50-60 gücü saniyədə 10m – dən çox olan küləkli günlərin təkrarlanmasını mövsüm dövründə 30 – 35% - ə qədər
 - Temperatur 20 – 23, rütubətlənmə 60 – 65%, gücü saniyədə 5m – dən çox olan küləkli günlərin təkrarlanmasını mövsüm dövründə 30 – 35% - ə qədər
-

Sual: Yay istirahət mövsümü üçün müəyyənləşdirilən rütubətlənmənin komfort həddi: (Çəki: 1)

- Rütubətlənmə göstəriciləri 55 – 65%, o cümlədən dumanlı və rütubətli havaların təkrarlanmasının mövsüm dövründə 25 – 30% - dən çox olması
 - Rütubətlənmə göstəriciləri 40 – 60%, o cümlədən dumanlı və rütubətli havaların təkrarlanmasının mövsüm dövründə 20 – 30% - dən çox olmaması
 - Rütubətlənmə göstəriciləri 55 – 60%, o cümlədən dumanlı və rütubətli havaların təkrarlanmasının mövsüm dövründə 25 – 35% - dən çox olması
 - Rütubətlənmə göstəriciləri 50 – 60%, o cümlədən dumanlı və rütubətli havaların təkrarlanmasının mövsüm dövründə 40 – 50% - dən çox olmaması
 - Rütubətlənmə göstəriciləri 55 – 60%, o cümlədən dumanlı və rütubətli havaların təkrarlanmasının mövsüm dövründə 30 – 40% - dən çox olmaması
-

Sual: Qış turizmi üçün müəyyən edilən komfort iqlim göstəricilərində qarın qalınlığı nə qədər olmalıdır? (Çəki: 1)

- 15sm-dən az olmamalıdır
 - 20sm-dən az olmamalıdır
 - 35sm-dən az olmamalıdır
 - 40sm-dən az olmamalıdır
 - 30sm-dən az olmamalıdır
-

Sual: Təbiət abidələrinə aid deyil: (Çəki: 1)

- Geoloji abidələr
- Arxeoloji abidələr

- Hidroloji abidələr
 - Flora və fauna
 - Geomorfoloji abidələr
-

Sual: Abşeronda geoloji abidə (Çəki: 1)

- Sarıdağ
 - Nəhəcər
 - Yanar bulaq
 - Mucuq
 - Qır gölü
-

Sual: Abşeronda geoloji abidələrə hansı təbiət abidələri aid deyil? (Çəki: 1)

- Qır gölü
 - Yanar bulaq
 - Masazır
 - Yanar dağ
 - Palçıq vulkanları
-

Sual: Naxçıvanın geomorfoloji abidələrinə aid deyil: (Çəki: 1)

- Nəhəcər
 - Sarıdağ
 - Aveydağ
 - Dəlidağ
 - İlandağ
-

Sual: Geomorfoloji abidələrə aid deyil: (Çəki: 1)

- Aveydağ
 - Abşeronda metan qazının alovlanması
 - Batabat
 - Astarada yanar bulaq
 - Nəhəcər
-

Sual: Turizmin maddi-texniki bazasına aid deyil? (Çəki: 1)

- Turist klubları
 - Dayanacaqlar
 - Turist təyyarələri
 - Turist firmaları
 - Turist bazaları
-

Sual: Turizmin maddi - texniki baza obyektləri hansı əlamətlər üzrə təsnifləşdirilmir? (Çəki: 1)

- Göstərilən xidmətin növünə görə
 - Göstərilən xidmətin keyfiyyətinə görə
 - İqtisadi elementlər üzrə
 - Sahibkarlığın formasına görə
 - Təsərrüfat subyektinin mülkiyyət növünə görə
-

Sual: Azərbaycan Respublikasında 2002-2005-ci illərdə turizmin inkişafına dair Dövlət Proqramına neçənci ildə qərar verilib? (Çəki: 1)

- 2001 – ci il 15 iyun

- 2000 - ci il 27 sentyabr
 - 2002 – ci il 27 avqust
 - 2002 – ci il 1 yanvar
 - 2001 – ci il 31 dekabr
-

Sual: Beşulduzlu təsnifat sistemi bu ölkələrdə tətbiq edilir: (Çəki: 1)

- Yunanıstan, BƏƏ, İngiltərə
 - ABŞ, Brazilya, Misir
 - İngiltərə, Avstriya, Avstraliya
 - ABŞ, Andorra, Macarıstan
 - Çin, BƏƏ, Fransa
-

Sual: Ulduz təsnifat sistemi hansı ölkələrdə tətbiq edilmir? (Çəki: 1)

- Yunanıstan, İsrail, İngiltərə
 - Türkiyə
 - Almaniya
 - ABŞ
 - İsrail
-

Sual: Hansı ölkədə “tac” və “açarlar” təsnifat” sistemindən istifadə edilir? (Çəki: 1)

- Fransa
 - Türkiyə
 - Almaniya
 - ABŞ
 - İsrail
-

Sual: Aşağıdakılardan hansı turizm təklifi kimi istifadə olunmayan, ancaq turistləri özünə cəlb edən ilkin şəraiti qiymətləndirmək üçün istifadə edilmir? (Çəki: 1)

- Turist qəbul edən ölkənin təbii xüsusiyyətləri
 - Turist qəbul edən ölkədə olan otellər
 - Turizm destinasiyasının sosial - mədəni mühiti
 - Turist qəbul edən ölkənin təbiəti
 - Turizm infrastrukturunu
-

Sual: Turizm təklifidir: (Çəki: 1)

- İnfrastruktur və xüsusi infrastruktur
 - İnfrastruktur və suprastruktur
 - Suprastruktur və xüsusi infrastruktur
 - Ümumi infrastruktur və xüsusi infrastruktur
 - Xidmət strukturu və suprastruktur
-

Sual: Turizmdə aktiv əsas fondlar: (Çəki: 1)

- Qurğular
 - Avadanlıqlar
 - Kommunikasiya vasitələri
 - Binalar
 - Ötürücü tikililər
-

Sual: Turizmdə passiv əsas fondlar: (Çəki: 1)

- Maşınlar
 - Ötürücü tikililər
 - Avadanlıqlar
 - Alətlər
 - Texnoloji cihazlar
-


Sual: Passiv əsas fondlara aid deyil? (Çəki: 1)

- Ötürücü tikililər
 - Qurğular
 - Avadanlıqlar
 - Kommunikasiya vasitələri
 - Binalar
-

Sual: Aktiv əsas fondlara aid deyil? (Çəki: 1)

- Maşınlar
 - Ötürücü tikililər
 - Avadanlıqlar
 - Alətlər
 - Texnoloji cihazlar
-

BÖLMƏ: 0301

Ad	0301
Suallardan	31
Maksimal faiz	31
Sualları qarışdırmaq	
Suallar təqdim etmək	3 %

Sual: Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı (2004-2008-ci illər) Dövlət Proqramı" nə next qəbul olunub? (Çəki: 1)

- 11 yanvar 2004
 - 11 fevral 2004
 - 11 mart 2004
 - 11 iyun 2004
 - 11 avqust 2004
-

Sual: Turist informasiya mərkəzləri açılmışdır: (Çəki: 1)

- Gəncə, Lənkəran, Şəki
 - Bakı, Xaçmaz, Salyan
 - Şamaxı, Naxçıvan, Saatlı
 - Naxçıvan, Gəncə, Şirvan
 - Gəncə, Lənkəran, Hacıqabul
-

Sual: Hansında turist informasiya mərkəzi yoxdur? (Çəki: 1)

- Bakı
- Lənkəran
- Naxçıvan
- Xaçmaz

Sual: Azərbaycanda əhalinin təbii artımı tempi 1999-2004 – cü illərdə nə qədər olmuşdur?

(Çəki: 1)

- 2,2%
 - 1,8%
 - 0,8%
 - 2,4%
 - 0,5%
-

Sual: Əhalinin təbii artımı hər 1000 nəfərə 2002-2003-cü illərdə nə qədər olmuşdur? (Çəki: 1)

- 10-12
 - 6,0-8,0
 - 8,0-10
 - 8,0-9,0
 - 10-11
-

Sual: Gənclər, İdman və Turizm Nazirliyi nə vaxt yaradılıb? (Çəki: 1)

- 18 aprel 2001
 - 18 yanvar 2001
 - 18 iyun 2001
 - 18 avqust 2001
 - 18 mart 2001
-

Sual: Mədəniyyət və Turizm Nazirliyi nə vaxt təşkil edilmişdir? (Çəki: 1)

- 30 mart 2006
 - 30 yanvar 2006
 - 30 iyul 2006
 - 30 sentyabr 2006
 - 20 dekabr 2006
-

Sual: Şəhəratrafı istirahət zonalarında ərazinin yüklənməsi: (Çəki: 1)

- 70 – 80 m²
 - 10 – 15 m²
 - 70 – 100 m²
 - 50 – 70 m²
 - 80 – 90m²
-

Sual: Çimərlik sahələrində pik dövrü nəzərə alınmaqla ərazinin yüklənməsi: (Çəki: 1)

- 70 – 80 m²
 - 10 – 15 m²
 - 70 – 100 m²
 - 50 – 70 m²
 - 30 – 40 m²
-

Sual: İstirahət mərkəzlərində ərazinin yüklənməsi: (Çəki: 1)

- 70 – 80 m²
- 10 – 15 m²
- 70 – 100 m²

- 30 – 40 m2
 - 50 – 70 m2
-

Sual: Kurort komplekslərində ərazinin yüklənməsi (Çəki: 1)

- 70 – 80 m2
 - 10 – 15 m2
 - 70 – 100 m2
 - 50 – 70 m2
 - 30 – 40 m2
-

Sual: . Piyada turizm cığırlarında ərazinin yüklənməsi: (Çəki: 1)

- 90 m2
 - 75 m2
 - 100 m2
 - 70 m2
 - 80 m2
-

Sual: Meşə massivlərində rekreasiya deqredasiyasının xüsusiyyətlərinə aşağıdakı amillərdən hansı aid deyil? (Çəki: 1)

- İnsan fəaliyyəti nəticəsində meşə massivlərində yanğınların baş verməsi
 - Ətraf mühətdən istifadə normasının müəyyənləşdirilməsi
 - İnsan fəaliyyəti nəticəsində meşə massivlərində baş verən dəyişmələrin bərpası imkanları
 - Çimərlik ərazilərində ekoloji tarazlığı qorumaq üçün əlavə sanitar – epidemoloji tədbirlər həyata keçirilməli
 - Milli Parklarda və meşəlik ərazilərdə sanitar normalara əməl olunması üçün xüsusi məişət tullantılarının yığılması üçün qutular olmalı, istirahət yerlərinin ayrılması vacibdir
-

Sual: Ölkənin turizm mərkəzində mərkəzləşdirilmiş kanalizasiya sistemi neçə faizdir? (Çəki: 1)

- 5
 - 8
 - 7
 - 9
 - 12
-

Sual: Məişət tullantılarının cəmləşdiyi ərazilərin mərkəzləşdirilmiş kanalizasiya sistemi neçə faizdir? (Çəki: 1)

- 32
 - 15
 - 18
 - 25
 - 16
-

Sual: Respublika üzrə 2006-cı ildə atmosfərə atılan zərərli tullantıların miqdarı neçə ton olmuşdur? (Çəki: 1)

- 1 mln
 - 1,2 mln
 - 3,4 mln
 - 2 mln
 - 1,4 mln
-

Sual: Bakı və Sumqayıt ərazisində 2000-ci ildə atmosfərə və torpağa atılan zərərli tullantılar neçə ton olub? (Çəki: 1)

- 1,4 mln
 - 1,6 mln
 - 2,3 mln
 - 0,9 mln
 - 920 min
-

Sual: Bakı və Sumqayıt ərazisində 2006-cı ildə atmosfərə və torpağa atılan zərərli tullantılar neçə ton olub? (Çəki: 1)

- 1,4 mln
 - 1,6 mln
 - 2,3 mln
 - 0,9 mln
 - 920 min
-

Sual: Sahil zonası üzrə olan ümumi çirklənmədə nə qədər neft və neft-kimya sənayesinə aiddir? (Çəki: 1)

- 80%
 - 50%
 - 32%
 - 64%
 - 45%
-

Sual: Sahil zonası üzrə olan ümumi çirklənmənin neçə faizi qaz sənayesi müəssisələrinə aiddir? (Çəki: 1)

- 17%
 - 21%
 - 23%
 - 45%
 - 15%
-

Sual: Sahil zonası üzrə olan ümumi çirklənmənin nə qədəri elektrik enerjisinə aiddir? (Çəki: 1)

- 5%
 - 17%
 - 32%
 - 13%
 - 7%
-

Sual: Maliyyənin funksiyalarından deyil: (Çəki: 1)

- Pul fondunun yaranması
 - Elmilik funksiyası
 - Nəzarət funksiyası
 - Pul fondunun istifadəsi
 - Bölgü funksiyası
-

Sual: Turizmdə dövriyyə vəsaitlərinin dövriyyəsinə hansı sxemlə ifadə etmək olar? (Çəki: 1)

$\Pi-\Gamma-\Pi_1$

$\Pi-\theta-\Gamma$

$\Gamma-\theta-\Gamma_1$

$\theta-\Pi-\theta_1$

Sual: Aşağıdakılardan hansı vergilərin funksiyalarını reallaşdırmır? (Çəki: 1)

- Stimullaşdırıcı
 - Tənzimləyici
 - Nəzarət
 - Bölgü
 - Fiskal
-

Sual: Göndərişlərin sayına görə vergitutma düsturuna görə V nədir? (Çəki: 1)

- Vergi dərəcəsi
 - Yaşayış fonduna, sosial mədəni obyektlərin və avtomobil yollarından istifadəyə görə vergi
 - Vahid turist göndərişlərinin qiyməti
 - Satılan göndərişlərin sayı
 - Turist göndərişinə ticarət
-

Sual: Göndərişlərin sayına görə vergitutma düsturuna görə C nədir? (Çəki: 1)

- Vergi dərəcəsi
 - Yaşayış fonduna, sosial mədəni obyektlərin və avtomobil yollarından istifadəyə görə vergi
 - Vahid turist göndərişlərinin qiyməti
 - Turist göndərişinə ticarət
 - Satılan göndərişlərin sayı
-

Sual: Göndərişlərin sayına görə vergitutma düsturuna görə Ti nədir? (Çəki: 1)

- Vergi dərəcəsi
- Yaşayış fonduna, sosial mədəni obyektlərin və avtomobil yollarından istifadəyə görə vergi
- Vahid turist göndərişlərinin qiyməti

- Satılan göndərişlərin sayı
 - Turist göndərişinə ticarət
-

Sual: Göndərişlərin sayına görə vergitutma düsturuna görə K nəyi ifadə edir? (Çəki: 1)

- Vergi dərəcəsi
 - Yaşayış fonduna, sosial mədəni obyektlərin və avtomobil yollarından istifadəyə görə vergi
 - Vahid turist göndərişlərinin qiyməti
 - Satılan göndərişlərin sayı
 - Turist göndərişinə ticarət
-

Sual: Dövriyyədən kənar aktivlərə aid deyil? (Çəki: 1)

- Əsas vəsaitlər
 - Uzunmüddətli maliyyə qoyuluşları
 - Tamamlanmış kapital qoyuluşu
 - Maddi aktivlər
 - Qeyri-maddi aktivlər
-

Sual: Aşağıdakılardan hansı əsas sahil zonasına aiddir? (Çəki: 1)

- 5 km
 - 30 km
 - 15 km
 - 20 km
 - 25 km
-

Sual: Göndərişlərin sayına görə vergitutma necə hesablanır? (Çəki: 1)

$V = C \sum T_i / T_0$

$V = C \sum T_i / K_0$

$V = C \sum K_i / K_0$

$V = K \sum T_i / K_0$

- düzgün cavab yoxdur
-

BÖLMƏ: 0401

Ad	0401
Suallardan	20
Maksimal faiz	20
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	3 %

Sual: Hər bir turizm şirkətində minimum neçə adam fəaliyyət göstərməlidir? (Çəki: 1)

- 4-7
 - 5-8
 - 3-6
 - 3-5
 - 7-9
-

Sual: İstirahət mərkəzləri sıx nəqliyyat şəbəkəsinin formalaşdığı ərazilərdən nə qədər məsafədə yerləşə bilər? (Çəki: 1)

- 15-20 km
 - 20-25 km
 - 15-25 km
 - 25-30 km
 - 27-32 km
-

Sual: Müalicə-sanatoriya müəssisələri sıx nəqliyyat şəbəkəsinin formalaşdığı ərazilərdən nə qədər məsafədə yerləşə bilər? (Çəki: 1)

- 30-40 km
 - 30-50 km
 - 25-30 km
 - 20-25 km
 - 15-25 km
-

Sual: Milli parklar sıx nəqliyyat şəbəkəsinin formalaşdığı ərazilərdən nə qədər məsafədə yerləşə bilər? (Çəki: 1)

- 30-40 km
 - 30-35 km
 - 25-30 km
 - 20-25 km
 - 15-25 km
-

Sual: Sosial – iqtisadi turizm ehtiyatları əsasən hansı inkişafa təkan verir? (Çəki: 1)

- Regional səviyyədə
 - Yerli səviyyədə
 - Beynəlxalq səviyyədə
 - Beynəlxalq səviyyədə, regional səviyyədə
 - Regional səviyyədə, yerli səviyyədə
-

Sual: Turistləri yerləşdirmə müəssisələrində çalışır: (Çəki: 1)

- Turistlər
 - Uşaqlar
 - Qonaqları qarşılama və yola salma xidmətinin işçiləri
 - İlaşə xidmətində çalışanlar
 - Menecerlər
-

Sual: Turizmdə menecment fəaliyyəti və dolayısı yola turizm fəaliyyətinə cəlb olunanlar: (Çəki: 1)

- Turistlər
 - Uşaqlar
 - Elmi tədqiqat müəssisələrində çalışanlar
 - Qonaqları qarşılama və yola salma xidmətinin işçiləri
 - İlaşə xidmətində çalışanlar
-

Sual: Turizm ehtiyatlarının sosial əhəmiyyətinə aiddir: (Çəki: 1)

- Ekoloji maarifləndirmə
- Təhsil əldə etmə
- Qohumları ziyarət etmə

- Məşğulluq probleminin yaradılması
 - Dini ziyarətgahlara getmə
-

Sual: Ehtiyat sahil zonasına aiddir: (Çəki: 1)

- 5 km
 - 30 km
 - 14 km
 - 20 km
 - 10 km
-

Sual: Rekreasiya baxımından turizmin qiymətləndirilməsində ən əlverişsiz temperatur: (Çəki: 1)

- 12°S-dən aşağı 29°S-dən yuxarı
 - 13°S-dən aşağı 28°S-dən yuxarı
 - 14°S-dən aşağı 27°S-dən yuxarı
 - 15°S-dən aşağı 26°S-dən yuxarı
 - 10°S-dən aşağı 25°S-dən yuxarı
-

Sual: Respublika üzrə adambaşına düşən orta məişət xidmətinin həcminə görə hansı ən əlverişsizdir? (Çəki: 1)

- 672,4 manat
 - 528,4 manat
 - 350,1 manat
 - 218,4 manat
 - 190,1 manat
-

Sual: Hər km² - ə düşən əhalinin sayına görə hansı ən əlverişsizdir? (Çəki: 1)

- 500 nəfərdən çox
 - 300 – 450 nəfər
 - 150 – 290 nəfər
 - 80 – 140 nəfər
 - 45 – 70 nəfər
-

Sual: Xəzərsahili çimərliklərdə çimmək üçün normal temperatur: (Çəki: 1)

- 21-23,5°S
 - 17-24,5°S
 - 17,5-24°S
 - 18-24,5°S
 - 21-25°S
-

Sual: Qara dəniz sahilində çimərlik müddətinin davamiyyəti neçə gündür? (Çəki: 1)

- 120-130
 - 125-130
 - 120-125
 - 130-145
 - 115-120
-

Sual: Aşağıdakılardan hansı geoloji – geomorfoloji abidədir? (Çəki: 1)

- Nabrandakı qala
- Beşbarmaq

- Ramanıdaki qala
 - Qız qalası
 - Şollar və Lənkəran ovalığındakı gətirmə çöküntüləri
-

Sual: Sahil bölgəsində yerləşən istirahət və turizm mərkəzlərində səyahətlərin təşkilində daha aktual hesab edilən turist marşrutu: (Çəki: 1)

- Bakı - Beşbarmaq - Siyəzən - Qalaaltı
 - Bakı - Beşbarmaq - Astara
 - Bakı - Giləzi - Şamaxı - Ağsu
 - Bakı - Astara - Lənkəran
 - Bakı - Siyəzən - Altıağac - Xaçmaz
-

Sual: Azərbaycanın qədim şəhər qalıqlarının olduğu ərazilərə aid deyil: (Çəki: 1)

- Şabran
 - Dəvəçi
 - Quba
 - Naxçıvan
 - Qəbələ
-

Sual: Turizmin daxilində peşə fəaliyyəti ilə ona qulluq edən kadrlara aid deyil: (Çəki: 1)

- Maliyyə eksperti
 - Maliyyə brokeri
 - İctimai iaşə mütəxəssisi
 - Tarixçi
 - Arxieoloq
-


Sual: Azərbaycanın qədim şəhər qalıqlarının olduğu ərazilərə aiddir: (Çəki: 1)

- Şabran
 - Saatlı
 - Bakı
 - Quba
 - Masallı
-

Sual: Bu sahə xidmətçiləri mövsümi xarakter daşıyan şərtlərlə, müqavilələrlə işə cəlb olunur və muzzdlu əmək formasında əməyi ilə qiymətləndilir. Hansı bura daxil deyil? (Çəki: 1)

- Kino
 - Məişət
 - Konsert
 - Teatr
 - Mədəniyyət
-

BÖLMƏ: 0501

Ad	0501
Suallardan	22
Maksimal faiz	22
Sualları qarışdırmaq	
Suallar təqdim etmək	3 %

Sual: Azıx mağarasının yaşı nə qədərdir? (Çəki: 1)

- 1,2 mln il
 - 1,2 min il
 - 2,1 mln il
 - 2,1 min il
 - 2 mln il
-

Sual: İslamaqədərki dövrü əhatə edən abidələr əsasən özünü hansı növ abidələrdə göstərir? (Çəki: 1)

- Kurqanlar
 - Qədim şəhərlər
 - Dini abidələr
 - Məscidlər
 - Türbələr
 - [yeni cavab]
-

Sual: Aşağıdakı abidələrdən hansı UNESCO – nun qızıl fonduna daxil deyil? (Çəki: 1)

- Şirvanşah sarayı
 - Cümə məscidi
 - Qız qalası
 - Möminə xatun türbəsi
 - Sınıqqala məscidi
-

Sual: Əbu-bəkr məscidinin yerləşdiyi yer: (Çəki: 1)

- İçəri şəhər
 - Nardaran
 - Mərdəkan
 - Nabran
 - Füzuli
-

Sual: Əbu-bəkr məscidi minarələrin quruluşu hansı xalqların memarlıq üslubunda tikilib? (Çəki: 1)

- Azərbaycan, Ərəb
 - Azərbaycan, Fars
 - Azərbaycan, Türk
 - Türk, Ərəb
 - Ərəb, Fars
-

Sual: UNESCO-nun qızıl fonduna daxil olunub: (Çəki: 1)

- Sınıqqala məscidi
 - Şeyx Cüneyd məqbərəsi
 - Dindar qalası
 - Möminə Xatun türbəsi
 - Zəviyyə və Cümə məscidi
-

Sual: Dindar qalası hansı şəhərdə yerləşir? (Çəki: 1)

- Təbriz

- Siy z n
 - Őamaxı
 - Xa maz
 - G nc 
-

Sual: Őeyx C neyd m qb r si hansı Ő h rd  yerl Őir? ( eki: 1)

- Bakı
 - Ő kı
 - Quba
 - Qusar
 - Astara
-

Sual: Tuba Őahı m scidi hansı Ő h rd  yerl Őir? ( eki: 1)

- Bakı
 - T briz
 - Őamaxı
 -  rd bıl
 - G nc 
-

Sual: AŐađıdakılardan hansı d rketm  turizmin  aid deyil? ( eki: 1)

- Milli irs n mun ləri
 - M asir memarlıq n mun ləri
 - Milli m tb x n mun ləri
 - Memarlıq abid ləri
 - M d niyy t ocaqları
-

Sual: AŐađıdakılardan hansı ritual turizm n mun l rin  aiddir? ( eki: 1)

- Memarlıq abid ləri
 - M asir memarlıq n mun ləri
 - Memarlıq abid ləri
 - M asir memarlıq n mun ləri
 - Arxeoloji abid l r
-

Sual: M asir Ő h rsalma n mun l rin  aid deyil? ( eki: 1)

- Reo-de-janeyro
 - Sidney
 - Istanbul
 - Nyu-york
 - Los-Anceles
-

Sual:  lk mizd  inkiŐaf etmiŐ xalq s n tkarlıđı n mun l rin  aiddir: ( eki: 1)

- Memarlıq
 - Keramika
 - Heyk lt raŐlıq
 - R ssamlıq
 - Dizayn
-

Sual:  lk mizd  inkiŐaf etmiŐ xalq s n tkarlıđı n mun l rin  aid deyil: ( eki: 1)

- Memarlıq

- Keramika
 - Xalçaçılıq
 - Mısgərlik
 - Dulusçuluq
-

Sual: Naxçıvandakı geomorfoloji abidələrə aiddir: (Çəki: 1)

- Bitium gölü
 - Dəlidağ
 - Aveydağ
 - Yanar dağ
 - Palçıq vulkanları
-

Sual: Müxtəlif sosial qruplara məxsus olan əhali tələbatlarını neçə kateqoriyaya ayırırlar? (Çəki: 1)

- 6
 - 2
 - 3
 - 4
 - 5
-

Sual: Aşağıdakılardan hansı müxtəlif sosial qruplara məxsus olan əhali tələbatlarında aid deyil? (Çəki: 1)

- Turizm ehtiyatlarından istifadənin "qənaətcil alıcıları"
 - Turizm ehtiyatlarından istifadə edənlərə istehsalçı amili
 - Turizm ehtiyatlarının keyfiyyətinə üstünlük verən, onların yığcamlığını qiymətləndirən
 - Turizm ehtiyatlarının keyfiyyətinə üstünlük verməyən, onların yığcamlığını qiymətləndirməyən
 - İstifadənin daha münasib qiymətə başa gəlməsi
-

Sual: Turizm ehtiyatlarına olan tələbatdır: (Çəki: 1)

- İctimai tələbat, xarici tələbat
 - Daxili tələbat, fərdi tələbat
 - Qrup halında tələbat, daxili tələbat
 - Fərdi tələbat, estetik tələbat
 - İctimai tələbat, qrup halında tələbat
-

Sual: Qrup halında turist marşrutlarının təşkil edilməsində hansı göstəricilər nəzərə alınmır? (Çəki: 1)

- İnsanların həyat səviyyəsi
 - İnsanların gəliri
 - İnsanların təhsil səviyyəsi
 - Ərazinin mənimsənilmə səviyyəsi
 - Xidmət sahələrinin inkişafı
-

Sual: Turizm ehtiyatlarının sosial əhəmiyyətinə aid deyil: (Çəki: 1)

- Asudə vaxtdan səmərəli istifadə
- Sağlamlığın bərpaedici funksiyası
- Təhsil əldə etmə
- Dərketmə funksiyası
- Məşğulluğun təmin olunması

Sual: 2007 – cı ilin rəsmi statistik məlumatına görə Azərbaycanda neçə turizm şirkəti fəaliyyət göstərirdi? (Çəki: 1)

- 260
 - 243
 - 304
 - 157
 - 258
-

Sual: Turizm ehtiyatlarının intensiv mənimsəndiyi bölgəyə hansı ərazilər daxildir? (Çəki: 1)

- Yüksək dağlıq
 - Səhralıq
 - Dəniz sahili bölgələr və ondan 50-100 km daxilə doğru olan ərazilər
 - Sönmüş vulkan ətrafı
 - Dəniz sahili bölgələr və ondan 10-25 km daxilə doğru olan ərazilər
-

BÖLMƏ: 0601

Ad	0601
Suallardan	24
Maksimal faiz	24
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	3 %

Sual: Antropogen turizm ehtiyatları qrupuna aid deyil: (Çəki: 1)

- Tarixi – memarlıq abidələri
 - Mədəni irs nümunələri
 - Müasir şəhərsalma və arxitektura abidələr
 - Arxoloji abidələr
 - Arxoloji abidələr
-

Sual: Tarixi – mədəni abidələrin istifadə xüsusiyyətlərinə görə hansı növlərə bölünür? (Çəki: 1)

- Səyahət məqsədli, istirahət məqsədli
 - Elmi-təcrübə əhəmiyyətli, sağlamlıq məqsədli
 - Elmi-təcrübə əhəmiyyətli, səyahət məqsədli
 - Sağlamlıq məqsədli, elmi-təcrübə əhəmiyyətli
 - Dini məqsədli, işgüzar məqsədli
-

Sual: Dini məqsədli, işgüzar məqsədli (Çəki: 1)

- Qədim yaşayış məntəqələrinin qalıqları
 - Qədim insanların yaşadığı mağaralar
 - Müxtəlif antik əşyaların cəmləndiyi ərazilər
 - Otellər
 - Kurqanlar
-

Sual: Milli irs nümunələrindən turizm məqsədilə istifadənin istiqamətlərindən deyil? (Çəki: 1)

- Milli irsi nümunələrin daha çox yayıldığı ərazidən dərk etmə turizm məqsədilə istifadə olunması

- Milli irsi nümunələrin yayıldığı yaşayış məntəqələrində etnoqrafik muzeylərin təşkil olunması yolu ilə beynəlxalq turizmin inkişaf etdirilməsi
 - Yerli və turizm marşrutlarında milli irsi nümunələrdən istifadə olunması
 - Milli irsi nümunələrdən kənd turizmində istifadə olunması
 - Milli irsi nümunələrindən dekorativlik, kompleks ansambl təşkil etməsi, tarixi-mədəni əhəmiyyət kəsb etməsi
-

Sual: Tarixi – mədəni obyektlərin turizm xidmətinə daxil edilməsinin istiqamətlərindən deyil: (Çəki: 1)

- Turist – ekskursiya marşrutlarına salınması
 - Restoran xidmətinin təşkili
 - Muzeylərə səyahət
 - Muzeylərə səyahət
 - Dini ziyarətlər
-

Sual: . Aşağıdakılardan hansı dərkətmə turizminə aid deyil? (Çəki: 1)

- Memarlıq abidələri
 - Arxeoloji abidələr
 - Müasir memarlıq nümunələri
 - Milli irsi nümunələri
 - Milli irsi nümunələri
-

Sual: . Buddizmə aid olan ziyarət yerləri əsasən harada yerləşir? (Çəki: 1)

- Çində, Tibetdə, Hindistanda, Cənub – Şərqi Asiyada
 - Çində, Tibetdə, Hindistanda, Mərkəzi və Şərqi Asiyada
 - Çində, Tibetdə, Hindistanda, Vatikanda
 - Tibetdə, Hindistanda, Cənub – Şərqi Asiyada, Yaxın Şərqdə
 - Çində, Hindistanda, Cənub – Şərqi Asiyada, Yaxın Şərqdə
-

Sual: Aşağıdakılardan hansı buddizm məbədidir? (Çəki: 1)

- Dalay-Lama məbədi
 - Monserat məbədi
 - Varşava kilsəsi
 - Varşava kilsəsi
 - Yerüselimdə olan məscid
-

Sual: Dini turizmdən ən çox gəlir əldə edən ölkələr hansılardır? (Çəki: 1)

- Səudiyyə Ərəbistanı, Türkiyə, Yunanıstan
 - CAR, Norveç, Fransa
 - Səudiyyə Ərəbistanı, İran, Nepal
 - Səudiyyə Ərəbistanı, İran, Nepal
 - Səudiyyə Ərəbistanı, İran, Nepal
-

Sual: Dini turizmdən ən çox gəlir əldə edən ölkələr hansılardır? (Çəki: 1)

- Səudiyyə Ərəbistanı, Türkiyə, Yunanıstan
- CAR, Norveç, Fransa
- Səudiyyə Ərəbistanı, İran, Nepal
- Səudiyyə Ərəbistanı
- Səudiyyə Ərəbistanı, İran
- [yeni cavab]

Sual: Hansı İspaniyanın məşhur tarixi – memarlıq abidələrinə aid deyil? (Çəki: 1)

- Plasa – Mayor ansamblı
 - San – İsidro kilsəsi
 - Monstserrat monastrı
 - Əl – Qambra
 - Məryəm Ana kilsəsi
-

Sual: Misirin tarixi abidələrinə aid deyil: (Çəki: 1)

- Azadlıq heykəli
 - Firon məbədləri
 - Sultan Həsən məscidi
 - Pompey sütunu
 - İğəndəriyyə fənəri
-

Sual: Venetsiyanın tarixi memarlıq abidələrinə aid deyil: (Çəki: 1)

- Marko meydanı
 - Müqəddəs Mark kilsəsi
 - Azadlıq heykəli
 - Korrer muzeyi
 - Dojlar sarayı
-

Sual: Avropanın hansı şəhəri muzey – şəhər adlandırılır? (Çəki: 1)

- Florensiya
 - Venetsiya
 - Florensiya
 - Venetsiya
 - Paris
-

Sual: Genueyanın turizm baxımından görməli yerlərindəndir: (Çəki: 1)

- Marko meydanı
 - Müqəddəs Mark kilsəsi
 - Rasso palasso və Bianco palasso
 - Korrer muzeyi
 - Dojlar sarayı
-

Sual: Təbii ekzotiklik hansı düsturla müəyyən olunur? (Çəki: 1)

- Sic = $\dot{a}i c V$
 - Sic = $\dot{a}i c N$
 - Sis = $\dot{a}i s L$
 - Ssc = $\dot{a}s c D$
 - Ssc = $\dot{a}s c D$
-

Sual: . Təbii ekzotiklik düsturundakı “c” nəyi bildirir? (Çəki: 1)

- Başqa ərazi ilə əlaqəsi
 - Turizm günü
 - Turizm günü
 - Turizm rayonu
 - Landşaft xüsusiyyətləri
-

Sual: Təbii ekzotiklik düsturundakı "İ" nəyi bildirir? (Çəki: 1)

- Başqa ərazi ilə əlaqəsi
 - Turizm günü
 - Hər hansı təbii komponent
 - Landşaft xüsusiyyətləri
 - Turizm rayonu
-

Sual: Təbii ekzotiklik düsturundakı "S" nəyi bildirir? (Çəki: 1)

- Başqa ərazi ilə əlaqəsi
 - Turizm günü
 - Hər hansı təbii komponent
 - Turizm rayonu
 - Landşaft xüsusiyyətləri
-

Sual: Ərazinin kompleks rekreasiya turizm ehtiyatının məcmu indeksindəki "P" nəyi bildirir? (Çəki: 1)

- Landşaft xüsusiyyətləri
 - Turizm rayonu
 - Tibbi bioloji resurslar
 - Tibbi bioloji resurslar
 - Hər hansı təbii komponent
-

Sual: Turizm ehtiyatlarının rayonlaşdırılmasına təsir edən amillərdən deyil: (Çəki: 1)

- Turizm ehtiyatlarından istifadənin funksiyalarına görə qruplaşdırılması
 - Turizm ehtiyatlarının yayıldığı ərazilərin inkişaf səviyyəsinin müəyyənləşdirilməsi
 - Turizm ehtiyatlarının yayıldığı ərazilərin inkişaf səviyyəsinin müəyyənləşdirilməsi
 - Turizm ehtiyatlarının yayıldığı ərazilərin inkişaf səviyyəsinin müəyyənləşdirilməsi
 - Gələcəkdə mənimsənilmə imkanları çox olan bölgələrin turizm rayonlaşdırılması
-

Sual: Ərazinin turizm baxımından mənimsənilmə səviyyəsi birbaşa bağlıdır: (Çəki: 1)

- İqlimlə
 - Xidmətlə
 - İnfrastruktur
 - Coğrafi şəraitlə
 - Təbiət abidələri ilə
-

Sual: Hansı rekreasiya turizm rayonlarının xarakteristikasında mövcud ehtiyatlardan istifadə olunması qruplarına aiddir? (Çəki: 1)

- Ayrıca sahələr üzrə ixtisaslaşan rekreasiya turizm rayonları
 - Heç biri
 - Hamısı
 - Turizm ehtiyatlarının rayonlaşdırılmasında əsas bölgə ilə yanaşı turizm əhəmiyyəti daşıyan ərazilər də ehtiyat sahə kimi götürülür
 - Bölgənin məskunlaşması və əhali ehtiyatları yerli turist resursları
-

Sual: Təbii ekzotiklik düsturundakı "T" nəyi bildirir? (Çəki: 1)

- Başqa ərazi ilə əlaqəsi
- Turizm günü
- Hər hansı təbii komponent

- Turizm rayonu
 Landşaft xüsusiyyətləri

BÖLMƏ: 0701

Ad	0701
Suallardan	24
Maksimal faiz	24
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	3 %

Sual: İspaniyada dəniz sahili bölgə üçün nə qədər məsafə nəzərdə tutulur? (Çəki: 1)

- 20 km
 25 km
 40 km
 50 km
 30 km

Sual: Türkiyədə dəniz sahili bölgə nə qədər məsafə nəzərdə tutulur? (Çəki: 1)

- 20 km
 25 km
 40 km
 50 km
 30 km

Sual: İtaliyada dəniz sahili bölgə üçün nə qədər ərazi nəzərdə tutulur? (Çəki: 1)

- 20-30 km
) 25-35 km
 40-50 km
 50 -55 km
 30-35 km

Sual: Türkiyədə turizm məqsədilə istifadə edilən təbii komponentlər hansılardır? (Çəki: 1)

- Çimərlik, ekzotik landşaft
 Mikroiqlim, çimərlik, müalicə
 İqlim, ekzotik landşaft, müalicə
 Mikroiqlim, çimərlik, ekzotik landşaft
 İqlim, ekzotik landşaft

Sual: İtaliyada turizm məqsədilə istifadə edilən təbii komponentlər hansılardır? (Çəki: 1)

- Çimərlik, ekzotik landşaft
 Mikroiqlim, çimərlik, müalicə
 İqlim, ekzotik landşaft, müalicə
 Mikroiqlim, çimərlik, ekzotik landşaft
 İqlim, ekzotik landşaft

Sual: İspaniyada turizm məqsədilə istifadə edilən təbii komponentlər hansılardır? (Çəki: 1)

- Çimərlik, ekzotik landşaft
 - Mikroiqlim, çimərlik, müalicə
 - İqlim, ekzotik landşaft, müalicə
 - Mikroiqlim, çimərlik, ekzotik landşaft
 - İqlim, ekzotik landşaft
-

Sual: Ukraynada turizm məqsədilə istifadə edilən təbii komponentlər hansılardır? (Çəki: 1)

- Çimərlik, ekzotik landşaft
 - Mikroiqlim, çimərlik, müalicə
 - İqlim, ekzotik landşaft, müalicə
 - Mikroiqlim, çimərlik, ekzotik landşaft
 - İqlim, ekzotik landşaft
-

Sual: Azərbaycanda turizm məqsədilə istifadə edilən təbii komponentlər hansılardır? (Çəki: 1)

- Çimərlik, ekzotik landşaft
 - Mikroiqlim, çimərlik, müalicə
 - İqlim, ekzotik landşaft, müalicə
 - Mikroiqlim, çimərlik, ekzotik landşaft
 - İqlim, ekzotik landşaft
-

Sual: Türkiyədə əsas hansı turizm növü inkişaf edib? (Çəki: 1)

- Ritual, dini, müalicə
 - İstirahət sağlamlıq, əyləncə
 - Ritual, sağlamlıq, əyləncə, müalicə
 - İstirahət, sağlamlıq, əyləncə, dərketmə
 - İstirahət, sağlamlıq, əyləncə, müalicə
-

Sual: İtaliyada əsas hansı turizm növü inkişaf edib? (Çəki: 1)

- Ritual, dini, müalicə
 - İstirahət, sağlamlıq, əyləncə
 - Ritual, sağlamlıq, əyləncə, müalicə
 - İstirahət, sağlamlıq, əyləncə, dərketmə
 - İstirahət, sağlamlıq, əyləncə, müalicə
-

Sual: İspaniyada əsas hansı turizm növü inkişaf edib? (Çəki: 1)

- Ritual, dini, müalicə
 - İstirahət, sağlamlıq, əyləncə
 - Ritual, sağlamlıq, əyləncə, müalicə
 - İstirahət, sağlamlıq, əyləncə, dərketmə
 - İstirahət, sağlamlıq, əyləncə, dini
-

Sual: Ukraynada əsas hansı turizm növü inkişaf edib? (Çəki: 1)

- Ritual, dini, müalicə
 - İstirahət, sağlamlıq, əyləncə
 - Ritual, sağlamlıq, əyləncə, müalicə
 - İstirahət, sağlamlıq, əyləncə, dərketmə
 - İstirahət, sağlamlıq, əyləncə, müalicə
-

Sual: Azərbaycanda əsas hansı turizm növü inkişaf edir? (Çəki: 1)

- Ritual, dini, müalicə
 - İstirahət, sağlamlıq, əyləncə
 - Ritual, sağlamlıq, əyləncə, müalicə
 - İstirahət, sağlamlıq, əyləncə, dərketmə
 - İstirahət, sağlamlıq, əyləncə, müalicə
-

Sual: Turizm ehtiyatlarının rayonlaşdırılmasında qiymətləndirmə kriteriyalarına aid deyil? (Çəki: 1)

- Turizm fəaliyyətində istifadə olunan təbii komplekslərin qiymətləndirilməsi
 - Turizm fəaliyyətində istifadə olunan antropogen ehtiyatların qiymətləndirilməsi
 - Turizm obyektlərinin tikilməsi üçün ərazidən istifadənin xarakterinə görə iqtisadi qiymətləndirmə
 - Təbii antropogen ehtiyatlardan birgə istifadə olunmasına görə qiymətləndirmənin aparılması
 - Turizm obyektlərinin tikilməsi üçün ərazidən istifadənin xarakterinə görə siyasi qiymətləndirmə
-

Sual: Yüksək əlverişli turizm rayonlarına aiddir: (Çəki: 1)

- Yüksək dağlıq
 - Səhralıq
 - Dənizsahili
 - Nəqliyyat magistrallarından uzaqlıq
 - Ekstermal şəraitli mövqe
-

Sual: Yüksək əlverişli turizm rayonlarına aid deyil? (Çəki: 1)

- Dənizsahili
 - Zəngin meşə sahəsi
 - Yüksək dağlıq
 - Sosial xidmət sahələrinin olması
 - Əlverişli nəqliyyat mövqeyi
-

Sual: Əlverişli rekreasiya rayonları üçün səciyyəvi əlamət deyil? (Çəki: 1)

- Antropogen və təbiət abidələri
 - Sosial xidmət sahələrinin olması
 - Meşəlik sahələr
 - Dənizsahili mövqe
 - Əlverişli nəqliyyat mövqeyi
-

Sual: Təbii mühitdən asılılığına görə turizm mərkəzləri və mikrorayonlara aid deyil? (Çəki: 1)

- Sağlamlıq
 - Kənd turizmi
 - İdman
 - İşgüzar
 - Kurort
-

Sual: Sosial-iqtisadi şəraitlə bağlı olan turizm mərkəzləri və ya rekreasiya mikrorayonlarına aiddir? (Çəki: 1)

- İdman
- Ovçuluq
- Ekzotik

- Tarixi-mədəni
 İşgüzar, əyləncə
-

Sual: Ərazinin kompleks rekreasiya turizm ehtiyatının məcmuu indeksi hansı düsturla hesablanır? (Çəki: 1)

- $P=T+V+M+İ$
 $P=T+B+M+D$
 $P=T+B+M+S$
 $P=T+B+R+İ$
 $P=T+B+M+İ$
-

Sual: Yerləşmə müəssələrində işçi heyətinin tərkibində mövsümü işlərə cəlb olunma neçə faiz olur? (Çəki: 1)

- 70% - dən çox
 60% - dən çox
 30% - dən çox
 50% - dən çox
 40% - dən çox
-

Sual: Təbii ehtiyatların qiymətləndirilməsi neçə yerə ayrılır? (Çəki: 1)

- 5
 4
 6
 3
 7
-

Sual: Təbii ehtiyatların qiymətləndirilməsinə aid deyil? (Çəki: 1)

- Tibbi-bioloji qruplaşdırma
 Sosial – iqtisadi qruplaşdırma
 Psixoloji-estetik qruplaşdırma
 Texnoloji və iqtisadi mənimsəməyə görə qruplaşdırma
 İqtisadi mənimsəməyə görə qruplaşdırma
-

Sual: Turizm ehtiyatlarının kadastırına görə qiymətləndirmə: (Çəki: 1)

- Tarixi abidələr, dənizsahili mövqə, müalicə mərkəzləri
 Tarixi abidələr, təbiət abidələri, mineral sular, dənizsahili mövqə
 Dənizsahili mövqə, mineral sular, təbiət abidələri
 Müalicə mərkəzləri, təbiət abidələri, tarixi abidələr
 Milli parklar, mineral sular, təbiət abidələri, meşə
-

BÖLMƏ: 0801

Ad	0801
Suallardan	29
Maksimal faiz	29
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	3 %

Sual: Tibbi-bioloji amillərə əsasən qiymətləndirməyə aiddir? (Çəki: 1)

- Hava, iqlim elementləri
 - Sağlamlığının bərpası
 - İnsanların istirahəti
 - Ritual səyahət
 - Tarixi abidələrlə tanışlıq
-

Sual: Psixoloji estetik amillərə əsasən qiymətləndirmə deyil: (Çəki: 1)

- Əhalinin məskunlaşma dərəcəsi
 - Təbii komplekslərin daxili estetik xüsusiyyətləri
 - Hava, iqlim elementləri
 - Meşəlik
 - Kolluqlar
-

Sual: Bakıdan başqa digər rayonlarda fəaliyyət göstərən yerləşmə müəssələrinin əksəriyyətində əsas personal heyətinin sayı neçə faiz olur? (Çəki: 1)

- 30-40%
 - 40-55%
 - 20-25%
 - 30-35%
 - 10-15%
-

Sual: Turizm ehtiyatlarının kadastrona görə qiymətləndirməyə aiddir: (Çəki: 1)

- Tarixi abidələr, dənizsahili mövqe, müalicə mərkəzləri
 - Tarixi abidələr, təbiət abidələri, mineral sular
 - Dənizsahili mövqe, mineral sular, təbiət abidələri
 - Müalicə mərkəzləri, təbiət abidələri, tarixi abidələr
 - Milli parklar, mineral sular, təbiət abidələri
-

Sual: Təbii komplekslərin qiymətləndirilməsində turizm məqsədilə istifadə imkanlarına daxil deyil? (Çəki: 1)

- Etibarlılıq
 - Təbii komplekslərin atraktivliyi
 - Rekreasiya-turizm sistemlərinin bütövlüyü
 - Texnoloji və iqtisadi mənimsəmə
 - Təbiət və mədəni komplekslər
-

Sual: Nəqliyyat sistemlərinin inkişafı səbəb olmur: (Çəki: 1)

- Ərazinin turizm baxımından mənimsənilməsinə
 - Turizm tələbatının artmasına
 - Ərazinin turizm baxımından tədqiqatına
 - Yerləşmə müəssələrinin təşkilinə
 - Yerləşmə müəssələrinin genişlənməsinə
-

Sual: Dörd və beş ulduzlu otellərdə mövsümi işlərə cəlb olunanlar neçə faiz təşkil edir? (Çəki: 1)

- 20% - ə qədər

- 50% - ə qədər
 - 30% - ə qədər
 - 40% - ə qədər
 - 10% - ə qədər
-

Sual: Təbii komplekslərin qiymətləndirilməsində turizm məqsədilə istifadə imkanlarına daxil deyil: (Çəki: 1)

- Texnoloji mənimsəmə
 - Təbii komplekslərin atraktivliyi
 - Psixoloji-estetik qavrama
 - Tibbi-bioloji müayinə
 - İqtisadi mənimsəmə
-

Sual: . Turizm ehtiyatlarının kadasırina görə qiymətləndirməyə aid deyil? (Çəki: 1)

- Milli parklar
 - Meşə
 - Mineral sular
 - Tarixi abidələr
 - Təbiət abidələri
-

Sual: İstirahət mərkəzlərində mövsümi işlərə cəlb olunanlar neçə faiz təşkil edir? (Çəki: 1)

- 15 – 25%
 - 25 – 35%
 - 35 – 45%
 - 30 – 40%
 - 55 – 65%
-

Sual: Motellərdə mövsümi işlərə cəlb olunanlar neçə faiz təşkil edir? (Çəki: 1)

- 10% - ə qədər
 - 40% - ə qədər
 - 20% - ə qədər
 - 50% - ə qədər
 - 60% - ə qədər
-

Sual: Turizm ehtiyatlarının kadasırina görə qiymətləndirmədə olur: (Çəki: 1)

- Dənizsahili mövqe
 - Tarixi abidələr
 - Təbiət abidələri
 - Müalicə mərkəzləri
 - Əyləncə mərkəzləri
-

Sual: Mineral və termal sulara görə qiymətləndirmədə nələr nəzərə alınmır? (Çəki: 1)

- Onun debeti
 - İstifadə olunma xüsusiyyətləri
 - Digər təbii komponentlərlə birgə istifadə imkanları
 - Onun ehtiyatı
 - Onun müalicəvi əhəmiyyəti
-

Sual: Tibbi-bioloji amillərə əsasən qiymətləndirmədə istifadə olunur: (Çəki: 1)

- İnsanların istirahəti, hava iqlim elementləri, ritual səyahət
 - İqlim komfortluğu, təbii üsullarla müalicə, hava iqlim elementləri
 - Sağlamlığının bərpası, ritual səyahət, müalicə
 - Müalicə, hava iqlim elementləri, insanların istirahəti
 - Hava iqlim elementləri, iqlim komfortluğu, ritual səyahət
-

Sual: İqtisadi qiymətləndirmənin əsas kriteriyalarına aiddir? (Çəki: 1)

- Hər bir təbii ehtiyata sərf olunan maliyyə xərcləri, hər bir xidmətin maya dəyəri
 - Hər bir ehtiyatın differensial rentasının müəyyən olunması, avadanlıqların bərpasına çəkiləcək xərclər
 - Hər bir xidmətin maya dəyəri, hər bir ehtiyatın differensial rentasının müəyyən olunması
 - Hər bir ehtiyatın differensial rentasının müəyyən olunması, hər bir təbii ehtiyata sərf olunan maliyyə xərcləri
 - Avadanlıqların bərpasına çəkiləcək xərclər, hər bir xidmətin maya dəyəri
-

Sual: Təbii komponentlərə görə kapital qoyulmasının iqtisadi effektivliyindəki ($C_{ef}=F*x*P_n/ T_g$) "F" nəyi bildirir? (Çəki: 1)

- Turizm məhsulu qiymətləndirmədə onun payı
 - Ekoloji və psixoloji yükləmə
 - Kapitalın miqdarı
 - Çimərliyin sahəsi
 - Təbii komponentlərin növləri
-

Sual: . Təbii komponentlərə görə kapital qoyulmasının iqtisadi effektivliyindəki ($C_{ef}=F*x*P_n/ T_g$) "P" nəyi bildirir? (Çəki: 1)

- Təbii komponentlərin növləri
 - Turizm məhsulu qiymətləndirmədə onun payı
 - Ekoloji və psixoloji yükləmə
 - Kapitalın miqdarı
 - Çimərliyin sahəsi
-

Sual: Təbii komponentlərə görə kapital qoyulmasının iqtisadi effektivliyindəki ($C_{ef}=F*x*P_n/ T_g$) "T" nəyi bildirir? (Çəki: 1)

- Təbii komponentlərin növləri
 - Turizm məhsulu, qiymətləndirmədə onun payı
 - Ekoloji və psixoloji yüklənmə
 - Kapitalın miqdarı
 - Çimərliyin sahəsi
-

Sual: Təbii komponentlərə görə qoyulmuş kapitalın turizm məhsulunda payından nə qədər çox olarsa iqtisadi baxımdan əlverişli sayılır? (Çəki: 1)

- 10%
 - 10-15%
 - 3-5%
 - 7-15%
 - 6-10%
-

Sual: Dənizsahili ərazilərdə iqtisadi qiymətləndirmə nəyə görə müəyyən olunur? (Çəki: 1)

- Mehmanxanaların dolmasına görə
- Mehmanxanaların sayına görə

- Dənizsahili mövqeyə görə
 - Çimərliklərdən istifadəyə görə
 - Çimərliklərin mehmanxanalara yaxınlığına görə
-

Sual: Dənizsahili ərazilərdə iqtisadi qiymətləndirmə çimərliklərdən istifadə səviyyəsi ($R=S*N*T$) düsturundakı "S" nəyi bildirir? (Çəki: 1)

- Çimərliyin sahəsi
 - Ekoloji və psixoloji yüklənmə
 - Çimərlik günlərinin davam etmə müddəti
 - Çimərlik günlərinin davam etmə müddəti
 - Kapitalın miqdarı
-

Sual: Dənizsahili ərazilərdə iqtisadi qiymətləndirmə çimərliklərdən istifadə səviyyəsi ($R=S*N*T$) düsturundakı "T" nəyi bildirir? (Çəki: 1)

- Çimərliyin sahəsi
 - Ekoloji və psixoloji yüklənmə
 - Çimərlik günlərinin davam etmə müddəti
 - Çimərlik ehtiyatları
 - Kapitalın miqdarı
-

Sual: Dənizsahili ərazilərdə iqtisadi qiymətləndirmə, çimərliklərdən istifadə səviyyəsi ($R=S*N*T$) düsturundakı "R" nəyi bildirir? (Çəki: 1)

- Çimərliyin sahəsi
 - Ekoloji və psixoloji yüklənmə
 - Çimərlik günlərinin davam etmə müddəti
 - Çimərlik ehtiyatları
 - Kapitalın miqdarı
-

Sual: . Dənizsahili ərazilərdə iqtisadi qiymətləndirmə çimərliklərdən istifadə səviyyəsi hansı düsturla hesablanır? (Çəki: 1)

- $R=S*N*D$
 - $R=S*N*T$
 - $R=S*M*T$
 - $R=M*N*T$
 - $R=S*R*T$
-

Sual: $R = S*R*T$ düsturu kapital effektivinə görə istifadə olunmasından yaranan $Ccf = R*x$ düsturundakı "Ccf" nəyi bildirir? (Çəki: 1)

- Kapitalın effektivliyi
 - Çimərliyin ehtiyatı
 - Qiymət
 - Çimərliyin sahəsi
 - Ekoloji və psixoloji yüklənmə
-

Sual: $R = S*R*T$ düsturu kapital effektivinə görə istifadə olunmasından yaranan $Ccf = R*x$ düsturundakı "R" nəyi bildirir? (Çəki: 1)

- Kapitalın effektivliyi
- Çimərliyin ehtiyatı
- Qiymət
- Çimərliyin sahəsi

Sual: . $R = S \cdot R \cdot T$ düsturu kapital effektivinə görə istifadə olunmasından yaranan $Ccf = R \cdot x$ düsturundakı "X" nəyi bildirir? (Çəki: 1)

- Kapitalın effektivliyi
 - Çimərliyin ehtiyatı
 - Qiymət
 - Çimərliyin sahəsi
 - Ekoloji və psixoloji yüklənmə
-

Sual: $R = S \cdot R \cdot T$ düsturu kapital effektivinə görə istifadə olunarsa hansı nəticələr alınır? (Çəki: 1)

- $Ccf = R \cdot t$
 - $Ccf = R \cdot x$
 - $Ccf = T \cdot x$
 - $Ccf = R \cdot C$
 - $Ccf = C \cdot x$
-

Sual: Turizm ehtiyatlarının kəmiyyət miqdarına aid deyildir? (Çəki: 1)

- Antropogen ehtiyatların miqdarı
 - Turizm ehtiyatlarından istifadənin mövsümlüyü
 - Komfortluq hədlərinin müddəti
 - Yerləşmə müəssisələrinin sayı
 - Optimal yüklənmə səviyyəsi
-

BÖLMƏ: 0901

Ad	0901
Suallardan	26
Maksimal faiz	26
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	3 %

Sual: Tətili seçərkən təbiətin vacibliyi uzun müddətli istirahət edənlərin tələbatında neçə faizdir? (Çəki: 1)

- 52%
 - 55%
 - 45%
 - 67%
 - 57%
-

Sual: Turizm ehtiyatlarının kəmiyyət miqdarına aiddir? (Çəki: 1)

- Optimal yüklənmənin olmaması
 - Komfortluq hədlərinin aşağı olması
 - Komfortluq hədlərinin müddəti
 - Dənizsahili mövqe
 - Yerləşmə müəssisələrini sayı
-

Sual: Kənd yaşıl turizmi üçün xarakterik deyil (Çəki: 1)

- Digər turist xidmətlərindən fərqli olaraq kənd yaşıl turizmi ekzotikliyi ilə seçilir
 - Yerli kənd təsərrüfatı məhsullarına əlavə tələbat artır
 - Digər turist xidmətlərindən fərqli olaraq kənd yaşıl turizmi konkretidir
 - Kənd sakinləri kənd yaşıl turizminin inkişafı ilə bağlı olaraq əlavə gəlirlər əldə edirlər
 - Kənd yaşıl turizmi digər turizm növlərindən ucuz başa gəlir
-

Sual: Turizm ehtiyatlarının kəmiyyət xarakteristikası deyil: (Çəki: 1)

- Resursun ərazi üzrə yayılması, rekreasiya təsərrüfatında istifadə imkanları, sanitariya normaların sərhədlərinin müəyyənləşdirilməsi
 - ƏRK təşkilinə imkan verməsi
 - Turizm ehtiyatlarından istifadənin mövsümlü, komfortluq hədlərinin müddəti, antropogen ehtiyatların miqdarı
 - İnfrastrukturun inkişaf səviyyəsi, maddi təminat
 - Ehtiyatın miqdarı, optimal yüklənmə səviyyəsi
-

Sual: Tarixi-mədəni abidələrin kənd turizmində istifadəsinin xüsusiyyətləri deyil: (Çəki: 1)

- Kənddə istirahəti seçənlərə ərazinin tarixini və etnoqrafiyasını özündə əks etdirən yerli əhəmiyyətli abidələrin istehlakçılara çatdırılması
 - Tarixi – memarlıq abidələrinin qorunub saxlanması və turizmdə istifadəsi
 - Dini abidələrdən yerli turist marşrutlarında istifadə
 - İstehlakçıların tələbatına uyğun mövcud tarixi-memarlıq abidələrindən yerli turist marşrutlarında istifadə
 - İstehlakçıların tələbatına uyğun maddi nemətlər istehsalı
-

Sual: Çimərlik-meşə-ekzotik landşaftın yayıldığı ərazilər: (Çəki: 1)

- İspaniya, Fransanın Aralıq dənizi sahilləri, Havay adaları
 - Türkiyə, Havay adaları, Baham adaları
 - Baham adaları, İtaliya, Fransanın Aralıq dənizi sahilləri
 - Avstriya, Fransanın Aralıq dənizi sahilləri, İspaniya
 - Havay adaları, Baham adaları, Avstriya
-

Sual: Çimərlik-meşə-ekzotik landşaftın ən çox yayıldığı ərazi: (Çəki: 1)

- İspaniya
 - Türkiyə
 - Baham adaları
 - Avstriya
 - Havay adaları
-

Sual: Çimərlik-səhra-yarımsəhra landşaftın yayıldığı ərazi: (Çəki: 1)

- Kaliforniya sahilləri
 - Avstraliya
 - Afrika ölkələri
 - Qara dəniz sahili
 - İran körfəzi
-

Sual: Turist marşrutunun növlərindən deyil: (Çəki: 1)

- Xətti
- Dairəvi

- Radial
 - Kombinasiyalı
 - Planlı
-

Sual: Beynəlxalq turizm axınının formalaşmasına təsir edən amillərdən deyil: (Çəki: 1)

- İnfrastruktur xarakterli amillər
 - Sosial-iqtisadi amillər
 - Mənəvi dəyər amili
 - Ehtiyat – rekreasiya potensialına aid edilən amillər
 - Coğrafi mövqe amili
-

Sual: Azərbaycanın hansı abidələri beynəlxalq əhəmiyyətlidir? (Çəki: 1)

- Möminə xatun türbəsi, Şəki xan sarayı
 - Cümə məscidi, Sınıqqala məscidi
 - Sınıqqala məscidi, İçərişəhər abidələr kompleksi
 - Şəki xan sarayı, İçərişəhər abidələr kompleksi
 - Şah abbas məscidi, Qobustan qayaüstü rəsmləri
-

Sual: Azərbaycanda beynəlxalq əhəmiyyətli abidə: (Çəki: 1)

- Möminə Xatun türbəsi
 - Cümə məscidi
 - Sınıq qala məscidi
 - Şəki xan sarayı
 - Şah Abbas məscidi
-

Sual: Azərbaycanın hansı abidəsi beynəlxalq əhəmiyyətli deyil? (Çəki: 1)

- Şəki xan sarayı
 - Qız qalası
 - Möminə xatun türbəsi
 - Qobustan qayaüstü rəsmləri
 - İçərişəhər abidələr kompleksi
-

Sual: Kənd turizminin əsas təbii antropogen bazasına aid deyil: (Çəki: 1)

- Milli parklar və təbiət əraziləri
 - Mədəni və milli irsin kənd yaşıl turizmdə istifadəsi
 - Tarixi arxitektura abidələrdən kənd yaşıl turizmində istifadə
 - Tətillər və istirahət seçilərkən ətraf mühitlə bağlılığı
 - Sənaye istehsalının həcmnin kənd yaşıl turizminə uyğunlaşdırılması
-

Sual: Milli Parklar və dağ ekosistemlərindən istifadəyə görə iqtisadi qiymətləndirmə nəyə görə müəyyən olunur? (Çəki: 1)

- Yerlərin sayının, turistlərin sayına nisbəti ilə
 - Turistlərin sayının, yerlərin sayına nisbəti ilə
 - Turistlərin sayının, qazanılan kapitalın onun bərpasına və digər məcburi xərclərə çəkilən dəyərin nisbəti ilə
 - Maya dəyərinin, əldə edilən gəlirə nisbəti ilə
 - Əldə edilən gəlirin, qazanılan kapitalın onun bərpasına və digər məcburi xərclərə çəkilən dəyərin nisbəti ilə
-

Sual: Aşağıdakılardan hansı rekreasiya zonalarında tələbatın bölgüsünə aid deyil? (Çəki: 1)

- Məzuniyyət dövrlərində istirahətin seçilməsi
 - Həftəlik istirahətin seçilməsi
 - İş günündən sonra bir neçə saatlıq istirahət
 - İş günündən sonra bir neçə günlük istirahət
 - Bir günlük və ya həftə sonu istirahət
-

Sual: Mədəni irsin turizm ehtiyatları kimi istifadə olunması əsasən hansı ölkələrdə istifadə olunur? (Çəki: 1)

- ABŞ, Ukrayna
 - Meksika, Çexiya
 - Misir, Macarıstan
 - Ukrayna, Macarıstan
 - Avstraliya, Ukrayna
-

Sual: Turizm ehtiyatı kimi mədəni irs nümunələrindən daha çox hansı ölkədə istifadə olunur? (Çəki: 1)

- ABŞ
 - Meksika
 - Misir
 - Ukrayna
 - Avstraliya
-

Sual: Təbii ehtiyatlardan kənd turizmində istifadə olunmasına aid deyil? (Çəki: 1)

- Təbiət abidələrinin və landşaft ekzotikliyi ilə seçilən ərazilərin kənd turizmində istifadəsi
 - Kənd mühitinin və ərazinin ekoloji sisteminin turizmdə istifadəsi
 - Kənd əhalisinin yaşayışı ilə tanışlıq
 - Ekoturizm məqsədilə Milli Parklardan istifadə olunması
 - Ekoturizm məqsədilə təbiət ərazilərindən istifadə olunması
-

Sual: Tarixi mədəni abidələrin kənd turizmində istifadəsinə aiddir: (Çəki: 1)

- Təbiət abidələrinin və landşaft ekzotikliyi ilə seçilən ərazilərin kənd turizmində istifadəsi
 - Tarixi – memarlıq abidələrinin qorunub saxlanması və turizmdə istifadəsi
 - İstehlakçıların tələbatına uyğun mövcud tarixi-memarlıq və dini abidələrdən yerli turist marşrutlarında istifadə
 - Dini abidələrinin qorunub saxlanması və turizmdə istifadəsi
 - Kənddə istirahəti seçənlərə ərazinin tarixini və etnoqrafiyasını özündə əks etdirən yerli əhəmiyyətli abidələrin istehlakçılara çatdırılması
-

Sual: Kənd yaşıl turizminin inkişafı hansı problemlərin həllinə yönəldilə bilməz? (Çəki: 1)

- Kəndlərdə yaşayan əhali üçün kənd yaşıl turizmindən gələn gəlirin kənd təsərrüfatının inkişafında daxili investisiya mənbəyinə çevrilməsi
 - Sanatoriya-kurort komplekslərinin inkişafı
 - Turistlərə iaşə xidməti göstərə bilən kiçik restoranların, kafe və yeməxanaların genişlənməsi
 - Şəhər mühitilə əvəz olunması
 - Digər turist xidmətlərindən fərqli olaraq kənd yaşıl turizminin ekzotikliyi
-

Sual: Kənd turizminin inkişaf istiqamətlərinə dair seminar neçənçi ildə keçirilib? (Çəki: 1)

- 2009

- 2006
- 2001
- 2000
- 2003

Sual: Kənd turizminin inkişaf istiqamətlərinə dair seminar harada keçirilib? (Çəki: 1)

- Türkiyə
- Yunanıstan
- İtaliya
- Fransa
- İspaniya

Sual: Kənd turizminin inkişaf istiqamətlərinə dair 2003-cü ildə İspaniyada keçirilən seminarda qəbul edilən fikirlər deyil: (Çəki: 1)

- Turizm bazarında rəqabət şəraitinin təmin olunması
- Kənd turizmində təbii ehtiyatlardan istifadəni artırmaq
- Kənd turizmində əhalinin təhsilini artırmaq
- Kənd turizmində xalq yaradıcılığı və suvenir istehsalının artırılması hesabına inkişafdan geri qalmış bölgələrdə kiçik istehsalın həvəsləndirilməsi
- Kənd turizminin ümumi inkişafda rolu

Sual: Son 20 ildə Avropada kənd turizmi nə qədər inkişaf edib? (Çəki: 1)

- 30%
- 25%
- 35%
- 20%
- 40%

Sual: Azərbaycanda neçə palçıq vulkanı var? (Çəki: 1)

- 220
- 600
- 120
- 125
- 420

BÖLMƏ: 1001

Ad	1001
Suallardan	31
Maksimal faiz	31
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	3 %

Sual: Azərbaycanda ən çox mineral sular hansı ərazidə yayılıb? (Çəki: 1)

- Kiçik Qafqaz və Naxçıvanda
- Böyük Qafqaz və Naxçıvanda
- Kiçik və Böyük Qafqazda
- Talış dağlarında və Naxçıvanda

Kiçik Qafqaz və Taliş dağlarında

Sual: Azərbaycanda ən çox termal sular hansı ərazidə yayılıb? (Çəki: 1)

- Kiçik Qafqaz və Naxçıvanda
 - Böyük Qafqaz və Taliş dağlarında
 - Kiçik və Böyük Qafqazda
 - Taliş dağlarında və Naxçıvanda
 - Kiçik Qafqaz və Taliş dağlarında
-

Sual: Naxçıvandakı mineral su mənbələrində əsasən hansı maddələr üstünlük təşkil edir? (Çəki: 1)

- Hidrokarbonatlı, xloridli, karbon qazlı
 - Yodlu-bromlu və hidrogen sulfidli, xloridli
 - Sulfidli, hidrogen sulfidli və natrium xloridli
 - Hidrokarbontlı, kükürlü sular və natrium xloridli
 - Hidrokarbonatlı, kükürlü və hidrogen sulfidli
-

Sual: Abşerondakı mineral su mənbələrində əsasən hansı maddələr üstünlük təşkil edir? (Çəki: 1)

- Hidrokarbonatlı, xloridli
 - Yodlu-bromlu və hidrogen sulfidli
 - Sulfidli, hidrogen sulfidli
 - Hidrokarbontlı, kükürlü
 - Hidrogen sulfidli, kükürlü
-

Sual: Lənkəran-Astaradakı mineral su mənbələrində əsasən hansı maddələr üstünlük təşkil edir? (Çəki: 1)

- Hidrokarbonatlı, xloridli, karbon qazlı
 - Yodlu-bromlu və hidrogen sulfidli, xloridli
 - Sulfidli, hidrogen sulfidli və natrium xloridli
 - Hidrokarbontlı, kükürlü sular və natrium xloridli
 - Hidrokarbonatlı, kükürlü və hidrogen sulfidli
-

Sual: Şəki, Zaqatala və Şirvandakı mineral su mənbələrində əsasən hansı maddələr üstünlük təşkil edir? (Çəki: 1)

- Hidrokarbonatlı, xloridli,
 - Yodlu-bromlu və hidrogen
 - Sulfidli, hidrogen sulfidli
 - Hidrokarbontlı, kükürlü sular
 - Kükürlü və hidrogen sulfidli
-

Sual: Quba- Xaçmaz mineral su mənbələrində əsasən hansı maddələr üstünlük təşkil edir? (Çəki: 1)

- Hidrokarbonatlı, xloridli,
 - Yodlu-bromlu və hidrogen
 - Sulfidli, hidrogen sulfidli
 - Hidrokarbontlı, kükürlü sular
 - Kükürlü və hidrogen sulfidli
-

Sual: Yuxarı Qarabağ və Kəlbəcər-Laçın mineral su mənbələrində əsasən hansı maddələr üstünlük təşkil edir? (Çəki: 1)

- Xloridli
 - Yodlu-bromlu
 - Sulfidli
 - Hidrokarbontlı
 - Kükürlü
-

Sual: Gəncə-Qazaxdakı mineral su mənbələrində əsasən hansı maddələr üstünlük təşkil edir? (Çəki: 1)

- Hidrokarbonatlı, xloridli,
 - Yodlu-bromlu və hidrogen
 - Sulfidli, hidrogen sulfidli
 - Hidrokarbontlı, sulfidli
 - Kükürlü və hidrogen sulfidli
-

Sual: Naxçıvanın mineral su mənbələrinə aid deyil: (Çəki: 1)

- Sədərək
 - Darıdağ
 - Vayxır
 - Qızılca
 - Tili
-

Sual: Naxçıvandakı mineral su mənbələrinə aiddir: (Çəki: 1)

- Daşvənd
 - Nurəddin
 - Tili
 - Qızılca
 - Qəriblər
-

Sual: Naxçıvanın mineral suları mineral tərkibinə görə hansı ölkələrin suları ilə müqayisə olunur? (Çəki: 1)

- Fransa, Almaniya
 - İtaliya, Fransa
 - Almaniya, İtaliya
 - Çexiya, Fransa
 - Polşa, İtaliya
-

Sual: Abşeronun mineral su mənbələrinə aiddir: (Çəki: 1)

- Qızılca
 - Bado
 - Qala
 - Cini
 - Tili
-

Sual: Abşerondakı mineral su mənbələrinə aid deyil: (Çəki: 1)

- Qala
- Cini
- Şıx burnu
- Bilgəh

Suraxanı

Sual: Abşeronun mineral sularından əsasən hansı müalicə növlərində istifadə edilir? (Çəki: 1)

- Mədə və öd xəstəlikləri
 - Dəri, dayaq hərəkət
 - Ürək, qan – damar
 - Uroloji, mədə
 - Ürək və təzyiq
-

Sual: Lənkəran-Astara bölgəsinin mineral sularından əsasən hansı müalicə növlərində istifadə edilir? (Çəki: 1)

- Dəri, dayaq hərəkət
 - Ürək – damar, dəri xəstəlikləri
 - Uroloji, mədə
 - Ürək və təzyiq
 - Mədə və öd xəstəlikləri
-

Sual: Lənkəran-Astara bölgəsindəki mineral su mənbələrinə aid deyil: (Çəki: 1)

- Ənci
 - Cini
 - Meşəsu
 - Daşvənd
 - Qəriblər
-

Sual: Lənkəran-Astara bölgəsindəki mineral su mənbələrinə aiddir: (Çəki: 1)

- Qala
 - Ənci
 - Şıx burnu
 - Bilgəh
 - Suraxanı
-

Sual: Şəki, Zaqatala və Şirvanda olan mineral sularından əsasən hansı müalicə növlərində istifadə edilir? (Çəki: 1)

- Mədə və öd xəstəlikləri
 - Dəri, dayaq hərəkət
 - Ürək – damar, dəri xəstəlikləri
 - Uroloji, ürək – damar
 - Ürək və təzyiq
-

Sual: Aşağıdakılardan hansı Şəki, Zaqatala və Şirvanda olan mineral su mənbələrinə aid deyil? (Çəki: 1)

- Qotursu
 - Basqal
 - Çuxuyurd
 - Bado
 - Gəngi
-

Sual: Şəki, Zaqatala və Şirvanda olan mineral su mənbələrinə aiddir: (Çəki: 1)

- Qəriblər

- Daşvənd
 - Cəngi
 - Qızılca
 - Biləsər
-

Sual: Quba-Xaçmazda olan mineral su mənbələrinə aid deyil: (Çəki: 1)

- Qəriblər
 - Qalaaltı
 - Düzbilici
 - Zeyvə
 - Nabran
-

Sual: Aşağıdakılardan hansı Quba-Xaçmazda olan mineral su mənbələrinə aiddir? (Çəki: 1)

- Qəriblər
 - Daşvənd
 - Biləsər
 - Zeyvə
 - Qotursu
-

Sual: Qalaaltı termal suyu müalicəvi xüsusiyyətlərinə görə hansı ölkənin mineral suları ilə müqayisə olunur? (Çəki: 1)

- Çexiya
 - Polşa
 - Türkiyə
 - İtaliya
 - Fransa
-

Sual: Aşağıdakılardan hansı Yuxarı Qarabağ və Kəlbəcər-Laçın bölgəsindəki mineral su mənbələrinə aiddir: (Çəki: 1)

- Qala
 - Nureddin
 - Şıx burnu
 - Bilgəh
 - Suraxanı
-

Sual: Aşağıdakılardan hansı Yuxarı Qarabağ və Kəlbəcər-Laçın rayonlarındakı bölgəsindəki mineral su mənbələrinə aid deyil? (Çəki: 1)

- Bağırsaq
 - Nureddin
 - Bilgəh
 - Turşsu
 - Şırla
-

Sual: Kəlbəcər rayonundakı mineral su mənbələrinə aiddir: (Çəki: 1)

- Turşsu
 - Şırla
 - Nureddin
 - Bağırsaq
 - Qəriblər
-

Sual: Şuşa rayonunun mineral su mənbələrinə aiddir: (Çəki: 1)

- Bağırsaq
 - Qəriblər
 - Nureddin
 - Biləsər
 - Bilgəh
-

Sual: Aşağıdakılardan hansı Kəlbəcər rayonundakı mineral su mənbələrinə aiddir: (Çəki: 1)

- Turşsu
 - Şırla
 - Nureddin
 - Əhmədli
 - Qəriblər
-

Sual: Qəriblər (Çəki: 1)

- Mədə və öd xəstəlikləri
 - Dəri, dayaq hərəkət xəstəlikləri
 - Ürək, qan – damar xəstəlikləri
 - Ürək-damar, mədə xəstəlikləri
 - Ürək və təzyiq xəstəlikləri
-

Sual: Yuxarı Qarabağ və Kəlbəcər-Laçın rayonlarında olan mineral su mənbələrindən biri: (Çəki: 1)

- Minkənd
 - Qotursu
 - Əhmədli
 - Çaldağ
 - Bağırsaq
-

BÖLMƏ: 1101

Ad	1101
Suallardan	26
Maksimal faiz	26
Sualları qarışdırmaq	<input type="checkbox"/>
Suallar təqdim etmək	3 %

Sual: Bilgəh sanatoriyası hansı xəstəliklər üzrə ixtisaslaşmışdır? (Çəki: 1)

- Ürək-damar və nəfəs yolu xəstəlikləri
 - Kardioloji
 - Dayaq hərəkət sistemi
 - Mədə və öd xəstəlikləri
 - Uroloji, mədə xəstəlikləri
-

Sual: Günəşli sanatoriyası hansı xəstəliklər üzrə ixtisaslaşmışdır? (Çəki: 1)

- Ürək-damar və nəfəs yolu xəstəlikləri
- Kardioloji

- Dayaq hərəkət sistemi
 - Uroloji, mədə xəstəlikləri
 - Mədə və öd xəstəlikləri
-

Sual: Abşeron sanatoriyası hansı xəstəliklər üzrə ixtisaslaşıb? (Çəki: 1)

- Ürək-damar və nəfəs yolu xəstəlikləri
 - Mədə - bağırsağ xəstəlikləri
 - Dayaq hərəkət sistemi
 - Mədə və öd xəstəlikləri
 - Uroloji, mədə xəstəlikləri
-

Sual: Aşağıdakı sanatoriyalardan hansı fəaliyyətini dayandırıb? (Çəki: 1)

- Xəzər
 - Bilgəh
 - Pirşağı
 - Günəşli
 - Qaranquş
-

Sual: Azərbaycanın tarixi – memarlıq abidələri yaranma xüsusiyyətlərinə aşağıdakılardan hansı aid deyil? (Çəki: 1)

- İslamaqədərki tarixi – memarlıq və arxitektura abidələri
 - İslam mədəniyyəti özündə əks etdirən və bu dinə bağlı olan tarixi – memarlıq abidələri
 - Şəhərsalma memarlıq abidələri
 - Müdafiə istehkamları və qalaları
 - Alban məbədləri
-

Sual: Alban məbədləri əsasən hansı ərazilərdə yayılıb? (Çəki: 1)

- Şəki, Qax, Naxçıvan
 - Şəki, Qax, Gədəbəy
 - Ordubad, Bakı, İsmayıllı
 - Laçın, Füzuli, Xocalı
 - Şəki, Qax, İsmayıllı
-

Sual: Azərbaycanda ən böyük məscidlər hansı şəhərlərdə qorunub saxlanıb? (Çəki: 1)

- Ordubad, Bakı, İsmayıllı
 - Laçın, Füzuli, Xocalı
 - Bakı, Gəncə, Lənkəran
 - Bakı, Qax, Naxçıvan
 - Şəki, Qax, İsmayıllı
-

Sual: Şəhərsalma mədəniyyəti və Azərbaycandakı memarlıq üslubunu özündə əks etdirən yaşayış binaları hazırda hansı ərazilərdə qorunub saxlanıb? (Çəki: 1)

- Ordubad, Bakı, İsmayıllı
 - Laçın, Füzuli, Xocalı
 - Bakı, Gəncə, Lənkəran, Şəki
 - Şəki, Qax, Naxçıvan, Füzuli
 - Abşeron, Şəki, İsmayıllı, Naxçıvan
-

Sual: Naxçıvanda olan tarixi – memarlıq abidələrinə hansılar aiddir? (Çəki: 1)

- Naxçıvan xanlarının sarayı, Şah məscidi, Divanxana
 - Darı sultan sarayı, Şah məscidi, Sınıqqala
 - Darı sultan sarayı, Nizami məqbərəsi, Divanxana
 - Naxçıvan xanlarının sarayı, Nizami məqbərəsi, Sınıqqala
 - Möminə - Xatun türbəsi, İsmayılخان hamamı, Zəviyyə və cümə məscidi
-

Sual: Türkiyədə tarixi – memarlıq abidələrinə görə ölkəyə gələn turistlər neçə faiz təşkil edir? (Çəki: 1)

- 32-40
 - 36-42
 - 30-35
 - 35-40
 - 50
-

Sual: Azərbaycandakı Alban məbədlərinin mərkəzi hara sayılır? (Çəki: 1)

- Şəki rayonun Kiş kəndindəki kilsə
 - Qax rayonundakı kilsə
 - Qax rayonunun Qum kəndindəki kilsə
 - Kəlbəcərdə Xotavan məbəd
 - Gədəbəydəki alban kilsəsi
-

Sual: Aşağıdakılardan hansı alban məbədi deyil? (Çəki: 1)

- Xotavan məbəd
 - Bakilika
 - Kiş kəndindəki kilsə
 - Ləkit kəndində kilsə
 - Şeyx Cüneyd məqbərəsi
-

Sual: Müdafiə istehkamlarının qorunub saxlanan hissəsi hazırda hansı ərazidə yoxdur? (Çəki: 1)

- Şabran
 - Masallı
 - Xızı
 - Xaçmaz
 - Naxçıvan
-

Sual: Çin səddindən bənzər istehkam harada yerləşir? (Çəki: 1)

- Gilgilçay ərazisindəki qala
 - Möminə Xatun məqbərəsi
 - Tuba şahı məscidi
 - Şeyx Cüneyd məqbərəsi
 - Şah Abbas məscidi
-

Sual: Azərbaycanda şəhərsalma mədəniyyəti nə vaxtdan formalaşmışdır? (Çəki: 1)

- III əsr
 - IV əsr
 - II əsr
 - e.ə. I əsr
 - e.ə. II əsr
-

Sual: Şəki xan sarayı neçənci əsrə aiddir? (Çəki: 1)

- 18-ci
 - 16-ci
 - 17-ci
 - 19-ci
 - 15-ci
-

Sual: Gəncə şəhərində olan abidələrə aid deyil: (Çəki: 1)

- Gəncə qalası
 - Cümə məscidi
 - İmamzadələr məqbərəsi
 - İmamzadə türbəsi
 - Nizami məqbərəsi
-

Sual: Dünyada təxminən nə qədər Milli Park mövcuddur? (Çəki: 1)

- 2000
 - 2500
 - 3000
 - 4000
 - 1000
-

Sual: Dünyada ən çox Milli Park hansı qitədədir? (Çəki: 1)

- Avropa
 - Asiya
 - Amerika
 - Afrika
 - Avstraliya
-

Sual: Ən çox Milli Park hansı ölkədədir? (Çəki: 1)

- Danimarka
 - ABŞ
 - Norveç
 - İsveç
 - İspaniya
-

Sual: Milli Parkların xüsusiyyətlərinə görə və təbiətdən istifadə baxımından bölündüyü qruplara aiddir? (Çəki: 1)

- Ekoloji və elmi əhəmiyyət kəsb edən turizm məqsədilə geniş istifadə olunan, ekoloji mühitin yüksək səviyyədə qorunduğu milli parklar və ya təbii rezervatlar
 - Təbii və antropogen komplekslərin birgə qorunduğu əhalinin kütləvi turizm hərəkətində istifadə etmədiyi milli və təbii parklar
 - Safari məqsədi ilə turizmin daha çox təşkil olunmadığı fotoofçuluqda geniş istifadə olunan milli parklar
 - Ekoloji və elmi əhəmiyyət kəsb edən turizm məqsədilə geniş istifadə olunmayan, ekoloji mühitin yüksək səviyyədə qorunduğu milli parklar və ya təbii rezervatlar
 - Müxtəlif etnoqrafik, tarixi – mədəni abidələrin cəmləşdiyi ərazilərdə təşkil olunmadığı milli parklar
-

Sual: Aşağıdakılardan hansı Şimali Amerikanın Milli Parklarına aiddir? (Çəki: 1)

- Yosemite
 - Araukarias
 - Kanayma
 - Şinqu
 - Kabareqa
-

Sual: Şimali Amerikanin Milli Parklarına aid deyil: (Çəki: 1)

- Yellouston
 - Yosemite
 - Şinqu
 - Everqlide
 - Roki-muntains
-

Sual: Yosemite Milli Parkı hansı regionda yerləşir? (Çəki: 1)

- Cənubi Amerika
 - Şimali Amerika
 - Afrika
 - Avropa
 - Mərkəzi Afrika
-

Sual: Everqlide Milli Parkı hansı regionda yerləşir? (Çəki: 1)

- Şimali Amerika
 - Cənubi Amerika
 - Afrika
 - Avropa
 - Mərkəzi Afrika
-

Sual: Niaqara Milli Parkının yerləşdiyi region: (Çəki: 1)

- Şimali Amerika
 - Cənubi Amerika
 - Afrika
 - Avropa
 - Mərkəzi Afrika
-

BÖLMƏ: 1201

Ad	1201
Suallardan	28
Maksimal faiz	28
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	3 %

Sual: Roki-muntains Milli Parkı hansı regiondadır? (Çəki: 1)

- Cənubi Amerika
 - Şimali Amerika
 - Afrika
 - Avropa
 - Mərkəzi Afrika
-

Sual: Yosemite Milli Parkında nə qorunur? (Çəki: 1)

- Fauna və meşə heyvanları
 - Flora və meşə heyvanları
 - Landşaft və flora
 - Landşaftı və meşə heyvanları
 - Fauna və flora
-

Sual: Yosemite Milli Parkında hansı şələlə yerləşir? (Çəki: 1)

- Leuer
 - Niaqara
 - Viktoriya
 - Anhel
 - Müqəddəs laurenta
-

Sual: Yosemite Milli Parkı hansı çayın sahilində yerləşir? (Çəki: 1)

- Mersed
 - Nil
 - Volqa
 - Amu-dərya
 - Amazon
-

Sual: Murovdağ (Çəki: 1)

- Half-dum
 - Əjdaha
 - Alp
 - Kordilyer
 - Murovdağ
-

Sual: Yosemite Milli Parkı hansı ağacın məskəni sayılır? (Çəki: 1)

- Sekvoya
 - Ardic
 - Evkalipt
 - Küknar
 - Linpadra
-

Sual: Yellowstone Milli Parkı hansı dağın ətrafında yerləşir? (Çəki: 1)

- Murovdağ
 - Half-dum
 - Əjdaha
 - Alp
 - Kordilyer
-

Sual: İlk Milli Park sayılır: (Çəki: 1)

- Yellowstone
 - Yosemite
 - Şinqu
 - Everqlide
 - Roki-muntains
-

Sual: Yellowstone Milli Parkı neçənci ildə yaradılıb? (Çəki: 1)

- 1882
 - 1872
 - 1892
 - 1972
 - 1962
-

Sual: Denali Milli Parkı hansı dağın ətrafında yerləşir? (Çəki: 1)

- Mak-kinli
 - Half-dum
 - Əjdaha
 - Alp
 - Kordilyer
-

Sual: Cənubi Amerikanın Milli Parkı: (Çəki: 1)

- Yellowstone
 - Yosemite
 - Şinqu
 - Everqlide
 - Roki-Muntain
-

Sual: Araukarias Milli Parkı hansı regionda yerləşir? (Çəki: 1)

- Şimali Amerika
 - Cənubi Amerika
 - Afrika
 - Avropa
 - Mərkəzi Afrika
-

Sual: Kanayma Milli Parkı hansı regionda yerləşir? (Çəki: 1)

- Şimali Amerika
 - Cənubi Amerika
 - Afrika
 - Avropa
 - Mərkəzi Afrika
-

Sual: Şinqu Milli Parkı hansı regionda yerləşir? (Çəki: 1)

- Şimali amerika
 - Cənubi amerika
 - Afrika
 - Avropa
 - Mərkəzi Afrika
-

Sual: Kanayma Milli Parkında yerləşən şələlə: (Çəki: 1)

- Leuer-yosemit
 - Niaqara
 - Viktoriya
 - Anhel
 - Müqəddəs laurenta
-

Sual: Parakas Milli Parkı harada yerləşir? (Çəki: 1)

- Peru
 - Los-Angeles
 - Brazilya
 - San-Paulo
 - Sidney
-

Sual: Parakas Milli Parkı hansı okeanın sahilində yerləşir? (Çəki: 1)

- Sakit
 - Atlantik
 - Hind
 - Şimal buzlu
 - Heç birinin
-

Sual: Iquasu Milli Parkı hansı regionda yerləşir? (Çəki: 1)

- Şimali Amerika
 - Cənubi Amerika
 - Afrika
 - Avropa
 - Mərkəzi afrika
-

Sual: Pantanal parkı hansı regionda yerləşir? (Çəki: 1)

- Şimali Amerika
 - Cənubi Amerika
 - Afrika
 - Avropa
 - Mərkəzi Afrika
-

Sual: Afrikanın Milli Parkı: (Çəki: 1)

- Yellouston
 - Yosemite
 - Serengeti
 - Everqlide
 - Roki – muntains
-

Sual: Afrikanın Milli Parklarından deyil: (Çəki: 1)

- Serengeti
 - Yosemite
 - Kabareqa
 - Ruvenzori
 - Kröqera
-

Sual: Serengeti Milli Parkı hansı regionda yerləşir? (Çəki: 1)

- Şimali Amerika
 - Cənubi Amerika
 - Afrika
 - Avropa
 - Mərkəzi Afrika
-

Sual: Kabareqa Milli Parkı hansı regionda yerləşir? (Çəki: 1)

- Şimali Amerika
 - Cənubi Amerika
 - Afrika
 - Avropa
 - Mərkəzi Afrika
-

Sual: Ruvenzori Milli Parkı hansı regionda yerləşir (Çəki: 1)

- Şimali Amerika
 - Cənubi Amerika
 - Afrika
 - Avropa
 - Mərkəzi Afrika
-

Sual: Kröqera Milli Parkının yerləşdiyi region: (Çəki: 1)

- Şimali amerika
 - Cənubi amerika
 - Afrika
 - Avropa
 - Mərkəzi afrika
-

Sual: Tassila Milli Parkı hansı regionda yerləşir? (Çəki: 1)

- Şimali Amerika
 - Cənubi Amerika
 - Afrika
 - Avropa
 - Mərkəzi Afrika
-

Sual: Masai-mava Milli Parkı hansı ölkədə yerləşir? (Çəki: 1)

- Keniya
 - CAR
 - Nigeriya
 - Niger
 - Qana
-

Sual: Asiyanın Milli Parkıdır: (Çəki: 1)

- Serengeti
 - Barquzin
 - Kabareqa
 - Ruvenzori
 - Kröqera
-

BÖLMƏ: 1301

Ad	1301
Suallardan	27
Maksimal faiz	27
Sualları qarışdırmaq	<input type="checkbox"/>

Sual: Asiyanın Milli Parklarından deyil: (Çəki: 1)

- Barquzin
 - Sundarban
 - Kabareqa
 - Kedrovi pad
 - Silinqol
-

Sual: Barquzin Milli Parkı hansı regionda yerləşir? (Çəki: 1)

- Şimali Amerika
 - Cənubi Amerika
 - Afrika
 - Avropa
 - Asiya
-

Sual: Sundarban Milli Parkı hansı regionda yerləşir? (Çəki: 1)

- Şimali Amerika
 - Cənubi Amerika
 - Afrika
 - Avropa
 - Asiya
-

Sual: Pribaykal Milli Parkı hansı regionda yerləşir? (Çəki: 1)

- Şimali Amerika
 - Cənubi Amerika
 - Afrika
 - Avropa
 - Asiya
-

Sual: Kedrovi pad Milli Parkı hansı regionda yerləşir? (Çəki: 1)

- Şimali Amerika
 - Cənubi Amerika
 - Afrika
 - Avropa
 - Asiya
-

Sual: Böyük Qobi Milli Parkı hansı regionda yerləşir? (Çəki: 1)

- Şimali Amerika
 - Cənubi Amerika
 - Afrika
 - Avropa
 - Asiya
-

Sual: Silinqol Milli Parkı hansı regionda yerləşir? (Çəki: 1)

- Şimali Amerika
- Cənubi Amerika
- Afrika

- Avropa
 - Asiya
-

Sual: Volonq Milli Parkı hansı regionda yerləşir? (Çəki: 1)

- Şimali Amerika
 - Cənubi Amerika
 - Afrika
 - Avropa
 - Asiya
-

Sual: Sinxarac Milli Parkı hansı regionda yerləşir? (Çəki: 1)

- Şimali Amerika
 - Cənubi Amerika
 - Afrika
 - Avropa
 - Asiya
-

Sual: Sundarban Milli Parkı hansı ölkədə yerləşir? (Çəki: 1)

- Banqladeş
 - CAR
 - Nigeriya
 - Niger
 - Qana
-

Sual: Volonq Milli Parkı hansı ölkədə yerləşir? (Çəki: 1)

- Banqladeş
 - Çin
 - Türkmənistan
 - Qazaxistan
 - Yəmən
-

Sual: Volonq Milli Parkında hansı heyvan qorunur? (Çəki: 1)

- Panda
 - Ayı
 - Pələng
 - Vəhşi pişik
 - Zebr
-

Sual: Avropanın Milli Parklarındanıdır: (Çəki: 1)

- Yellouston
 - Yosemite
 - Belovejskaya puşşa
 - Everqlide
 - Roki-muntains
-

Sual: Lyuberon Milli Parkı hansı ölkədə yerləşir? (Çəki: 1)

- Fransa
- İtaliya
- İngiltərə

- Yunanistan
 - İspaniya
-

Sual: Askaniya Nova Milli Parkı hansı regionda yerləşir? (Çəki: 1)

- Şimali Amerika
 - Cənubi Amerika
 - Afrika
 - Avropa
 - Asiya
-

Sual: Belovejskaya Puşsa Milli Parkı hansı regionda yerləşir: (Çəki: 1)

- Şimali Amerika
 - Cənubi Amerika
 - Afrika
 - Avropa
 - Asiya
-

Sual: Valday Milli Parkı hansı regionda yerləşir? (Çəki: 1)

- Şimali Amerika
 - Cənubi Amerika
 - Afrika
 - Avropa
 - Asiya
-

Sual: Aşağıdakılardan hansı Avstraliyanın Milli Parklarındanır? (Çəki: 1)

- Yellouston
 - Yosemite
 - Ridcent-River
 - Everqlide
 - Roki-Muntains
-

Sual: Bu park “canlı geologiya” adlanır: (Çəki: 1)

- Böyük Kolorado Kanyonu
 - Everqlide
 - Yosemite
 - Yellouston
 - Denali
-

Sual: Ətraf mühitlə bağlı olub, landşaft ekzotikliyi ilə seçilən ərazilərdə təşkil olunur: (Çəki: 1)

- Ekoloji parklar
 - Tarixi-arxitektura rekreasiya parkları
 - Meşə parkları
 - Landşaft parkları
 - Təbii Milli Parklar
-

Sual: Nadir, tipik landşaft nümunələrinin cəmləşdiyi ərazilərdə təşkil olunur: (Çəki: 1)

- Tarixi-arxitektura rekreasiya parkları
- Meşə parkları
- Landşaft parkları

- Təbii Milli Parklar
 - Ekoloji parklar
-

Sual: Ölkəmizdə olan neçə Milli Park əsasən dövlət qoruqlarının bazası əsasında yaradılmışdır? (Çəki: 1)

- 8
 - 7
 - 11
 - 9
 - 13
-

Sual: Azərbaycanda neçənci ildən Milli Parklar yaradılmağa başlanılıb? (Çəki: 1)

- 2002
 - 1994
 - 2000
 - 1960
 - 1980
-

Sual: Şirvan milli parkında əsasən nə qorunur? (Çəki: 1)

- Su quşları
 - Çöl heyvanları
 - Ayılar
 - Canavarlar
 - Çapaqallar
-

Sual: Almaniyanın məşhur kurortlarına aid deyil: (Çəki: 1)

- Baden-Baden
 - Visbaden
 - Bad-rambax
 - Arana
 - Qarmış-partenkirxen
-

Sual: Karbonatlı və hidrokarbonatlı və tərkibində ayrıca karbon qazları olan mineral suların yayıldığı ərazilərdən deyil: (Çəki: 1)

- Karpatın qərb ətəyi
 - Bolqarıstanda
 - Rumıniyada
 - Türkiyənin Zonquldağ bölgəsində
 - Avstraliyanın dağlarında
-

Sual: Azərbaycanın hansı bölgəsində karbonatlı, hidrokarbonatlı və tərkibində ayrıca karbon qazları olan mineral sular yayılıb? (Çəki: 1)

- Quba, Xaçmaz, Şabran
 - Saatlı, Masallı, Salyan
 - Lənkəran, Masallı, Quba
 - Şabran, Quba, Masallı
 - Salyan, Astara, Gəncə
-

BÖLMƏ: 1401

Suallardan	23
Maksimal faiz	23
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	3 %

Sual: Azərbaycanda karbonatlı və hidrokarbonatlı və tərkibində ayrıca karbon qazları olan mineral suların debiti nə qədərdir? (Çəki: 1)

- 3,2 mln l/sut
- 7,8 mln l/sut
- 34,5 mln l/sut
- 5,6 mln l/sut
- 56,6 mln l/sut

Sual: Karbonatlı və hidrokarbonatlı, tərkibində ayrıca karbon qazları olan mineral suların ümumi debiti nə qədərdir? (Çəki: 1)

- 55,55 mln l / sutka
- 7, 8 mln l/sut
- 34,5 mln l/sut
- 5,6 mln l/sut
- 56,6 mln l/sut

Sual: Sulfidli və hidrogensulfidli termal suların yayıldığı ərazilərə aid deyil: (Çəki: 1)

- Rumıniya
- Şimali Qafqaz
- Krım
- Balkan yarımadası
- Ukrayna

Sual: Sulfidli və hidrogensulfidli termal suların yayıldığı ərazilərə aiddir: (Çəki: 1)

- Rumıniya
- Şimali Qafqaz
- Bolqarıstan
- Türkiyənin zonquldağ bölgəsi
- Avstraliyanın dağları

Sual: Azərbaycanda ən çox hidrogensulfidli kükürlü sular harada yayılıb? (Çəki: 1)

- Abşeron, Lənkəran
- Saatlı, Masallı
- Lənkəran, Masallı
- Şabran, Quba
- Salyan, Astara

Sual: Yodlu-bromlu termal suların ümumi debiti nə qədərdir? (Çəki: 1)

- 8 mln l /sut
- 9 mln l /sut
- 7 mln l /sut
- 10 mln l /sut

15 mln l /sut

Sual: Yodlu-bromlu termal suların yayıldığı ərazilərə aid deyil: (Çəki: 1)

- ABŞ-ın Meksika sahili
 - Şimali Afrika ölkələri
 - İtaliya
 - Almaniya
 - Azərbaycan
-

Sual: Aşağıdakılardan hansı yodlu-bromlu termal suların yayıldığı ərazilərə aiddir? (Çəki: 1)

- Azərbaycan
 - Rusiyanın Şimali Qafqaz bölgəsi
 - Kırım
 - Balkan yarımadası
 - Ukrayna
-

Sual: Xloridli və ayrıca tərkibində karbon qazının üstünlük təşkil etdiyi suların ümumi debiti nə qədərdir? (Çəki: 1)

- 500 mln l /sut
 - 350 mln l/sut
 - 400 mln l/sut
 - 100 mln l/sut
 - 250 mln l/sut
-

Sual: Xloridli və ayrıca tərkibində karbon qazının üstünlük təşkil etdiyi suların ən çox yayıldığı ərazilərdən deyil: (Çəki: 1)

- Böyük Britaniya
 - Türkiyə
 - Çexiya
 - Slovakiya
 - Fransa
-

Sual: Xloridli və ayrıca tərkibində karbon qazının üstünlük təşkil etdiyi suların ən çox yayıldığı ərazilərdən hesab olunur: (Çəki: 1)

- Böyük Britaniya
 - Türkiyə
 - Avstriya
 - Niderland
 - Albaniya
-

Sual: Kurort – sanatoriya müəssisələrinin tiplərinə daxildir: (Çəki: 1)

- İqlim
 - Su
 - Torpaq
 - Hava
 - Dağ
-

Sual: Ən çox palçıqla müalicə kurortlarının yayıldığı ərazilərdən deyil: (Çəki: 1)

- Yeni Zelandiya

- Rusiya
 - Almaniya
 - Ukrayna
 - Avstriya
-

Sual: Balenoloji kurortların geniş yayıldığı ərazilərə aiddir: (Çəki: 1)

- Türkiyə, İraq
 - Slovakiya, Polşa
 - Çexiya, Rusiya
 - Fransa, Poryuqaliya
 - İspaniya, Albaniya
-

Sual: Azərbaycanda müalicəvi palçıq vulkanları harada yayılıb? (Çəki: 1)

- Sumqayıt
 - Kəlbəcər
 - Şamaxı
 - Lənkəran
 - Abşeron
-

Sual: Mineral suların ümumi sutkalıq debiti nə qədər olarsa istifadə üçün yararlı sayılır? (Çəki: 1)

- 1000 l.çox
 - 500 l.çox
 - 300 l.çox
 - 100 l.çox
 - 800 l.çox
-

Sual: Kurort – sanatoriya müəssisələrinin başlıca xüsusiyyətlərinə daxil deyil: (Çəki: 1)

- Kurort – sanatoriya müəssisələrində müalicə və sağlamlığın bərpasının bir həftədən bir aya qədər davam etməsi
 - Kurort – sanatoriya müəssisələrində xidmətlərin qiyməti digər turizm növlərinə nisbətən yüksək olur
 - Kurort – sanatoriya müəssisələrində mövsümlük probleminin olması
 - Kurort – sanatoriya müəssisələrində mövsümlük probleminin olmaması
 - Kurort – sanatoriyalarda olan əsasən orta və yaşlı nəsil arasında formalaşır
-

Sual: Ən çox palçıqla müalicə kurortları harada yayılıb? (Çəki: 1)

- Rusiya, Ukrayna, Avstriya, Yeni Zelandiya
 - Türkiyə, Çexiya, Slovakiya, Azərbaycan
 - Gürcüstan, Rumıniya, Yeni Zelandiya
 - Ukrayna, ABŞ, Azərbaycan
 - Rumıniya, Yeni Zelandiya, Ukrayna
-

Sual: Palçıqla müalicə kurort zonlarına malikdir: (Çəki: 1)

- Gürcüstanda
 - Ukrayna
 - Türkiyə
 - ABŞ
 - Slovakiya
-

Sual: Palçıqla müalicə kurort zonalarına malik deyil: (Çəki: 1)

- Rusiya
 - Ukrayna
 - Avstriya
 - Yeni zelandiya
 - Meksika
-

Sual: İqlim kurortları əsasən hansı ərazidə yerləşdirilir? (Çəki: 1)

- Dəniz sahilində
 - Dağlıq ərazidə
 - Səhralıqda
 - Çay sahilində
 - Dağ ətəyində
-

Sual: Aşağıdakı bölgələrin hansında iqlim kurortları fəaliyyət göstərə bilər? (Çəki: 1)

- Xəzər sahilində
 - Alp dağlarında
 - Temza çayı sahilində
 - Kalaxarı səhrasında
 - Qərbi Avropa düzənliyində
-

Sual: Fransanın balneoloji kurort turizminə aiddir: (Çəki: 1)

- Blaçco
 - Palanasa
 - Evian-le-ben
 - Arana
 - Komo
-

BÖLMƏ: 1501

Ad	1501
Suallardan	27
Maksimal faiz	27
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	3 %

Sual: Aşağıdakılardan hansı Fransanın balneoloji kurort turizminə aid deyil? (Çəki: 1)

- Plomber-le-ben
 - Vişi
 - Vittel
 - Komo
 - Evian-le-ben
-

Sual: Aşağıdakılardan hansı İtaliyanın mineral və termal sularına aid deyil? (Çəki: 1)

- Blaçco
- Palanasa
- Evian-le-ben

- Arana
 - Komo
-

Sual: Aşağıdakılardan hansı İtaliyanın məşhur kurortlarına aiddir? (Çəki: 1)

- Blaçco
 - Palanasa
 - Kosta blanka
 - Arana
 - Komo
-

Sual: Çexiyanın məşhur kurortlarına aid deyil: (Çəki: 1)

- Karlovı Varı
 - Mapiansliy Lazne
 - Yaximov
 - Isya
 - Fratişkov-lazne
-

Sual: Avstriya balneoloji kurortların xidmətlərinə görə avropada neçənci yeri tutur? (Çəki: 1)

- 1
 - 2
 - 3
 - 4
 - 5
-

Sual: Aşağıdakılardan hansı avropanın ən məşhur dağ iqlim balneoloji kurortudur? (Çəki: 1)

- Badqastayn
 - Bad-xal
 - Baden
 - Bad-işıl
 - Haley
-

Sual: Aşağıdakılardan hansı Şimali Qafqazın məşhur kurortlarına aid deyil? (Çəki: 1)

- Kislovodsk
 - Pyataqorck-Podkumok
 - Haley
 - Esentuki
 - Jeleznovodski
-

Sual: Çexiyada ölkəyə gələn xarici turistlərin neçə faizi balneoloji kurortlardan istifadə məqsədilə gəlir? (Çəki: 1)

- 41% - i
 - 11% - i
 - 31% - i
 - 71% - i
 - 51% - i
-

Sual: Şimali Qafqaz turizm bölgəsində kurortlarda neçə növ xəstəliyin təbii üsullarla müalicəsi aparılır? (Çəki: 1)

- 15-dən çox

- 30-dan çox
 - 20-dən çox
 - 50-dən çox
 - 10-dan çox
-

Sual: Aşağıdakılardan hansı Almaniyanın məşhur kurortlarına aid deyil? (Çəki: 1)

- Baden-Baden
 - Visbaden
 - Bad-Brambax
 - Bad-İşıl
 - Qarmış-Partenkirxen
-

Sual: Türkiyədə mineral və termal sulardan turizm məqsədilə neçə faiz istifadə olunur? (Çəki: 1)

- 15% - ə qədər
 - 5% - ə qədər
 - 25% - ə qədər
 - 10% - ə qədər
 - 12% - ə qədər
-

Sual: Aşağıdakılardan hansı Ukraynanın məşhur kurortlarına aiddir? (Çəki: 1)

- Sudak
 - Bad-xaal
 - Baden
 - Bad-İşıl
 - Haley
-

Sual: Şimali Qafqaz turizm bölgəsi mineral suların zənginliyinə görə hansı ölkədən geri qalır? (Çəki: 1)

- Almaniya
 - ABŞ
 - Norveç
 - Avstraliya
 - Azərbaycan
-

Sual: Aşağıdakılardan hansı Şimali Qafqazın məşhur kurortlarına aid deyil? (Çəki: 1)

- Kislovodsk
 - Pyatiqorsk-Podkumok
 - Baden
 - Esentuki
 - Jeleznovodsk
-

Sual: Şimali Qafqazın məşhur kurortlarına aiddir: (Çəki: 1)

- Pyatiqorck-Podkumok
 - Visbaden
 - Bad-Brambax
 - Bad-İşıl
 - Qarmış-Partenkirxen
-

Sual: Təbii komplekslərin qorunması və ətraf mühitlə əlaqəli olan turizmin həvəsləndirilməsi məqsədilə istifadə edilir: (Çəki: 1)

- Bu sahədə turizmin həvəsləndirilməsi
 - Arxitektura abidələrin qorunması üçün ərazilərin ayrılması
 - Abidələr yaradılması üçün heykəltaraşların yetişdirilməsi
 - İstirahət üçün yerlərin ayrılması
 - Kiçik yerləşmə müəssisələrinin təşkili
-

Sual: Turizm-ekskursiya şirkətlərində əsas göstərici: (Çəki: 1)

- Məhsulun qiyməti
 - Xidmətin keyfiyyəti
 - Xidmətin təqdim olunmasının həcmi
 - Məhsulun maya dəyəri
 - İşçilərin sayı
-

Sual: Elmi ədəbiyyatlarda bəhs edilən Milli Parkların növlərindən deyil: (Çəki: 1)

- Landşaft parkları
 - Meşəparklar
 - Təbii milli parklar
 - Gəzinti parkları
 - Tarixi-arxitektura rekreasiya parkları
-

Sual: Ekoloji və elmi əhəmiyyət kəsb edən turizm məqsədilə geniş istifadə olunmayan, ekoloji mühitin yüksək səviyyədə qorunduğu milli parklar və ya təbii rezervatların yerləşdiyi ərazilərə aiddir: (Çəki: 1)

- Avstriya
 - ABŞ
 - Almaniya
 - Rusiya
 - Azərbaycan
-

Sual: Ekoloji və elmi əhəmiyyət kəsb edən turizm məqsədilə geniş istifadə olunmayan, ekoloji mühitin yüksək səviyyədə qorunduğu milli parklar və ya təbii rezervatların yerləşdiyi ərazilərə aid deyil: (Çəki: 1)

- Çexiya
 - ABŞ
 - Avstriya
 - Avstraliya
 - Ukrayna
-

Sual: Safari məqsədli turizm daha çox harada istifadə olunur? (Çəki: 1)

- Çexiya
 - ABŞ
 - Avstriya
 - Avstraliya
 - Ukrayna
-

Sual: Safari məqsədi ilə istifadə edilən ərazilərə aid deyil: (Çəki: 1)

- CAR
- ABŞ

- Avstraliya
 - Braziliya
 - Hindistan
-

Sual: Turizm şirkətinin təşkilati və material-texniki fəaliyyətinin iqtisadi təhlilinə aid deyil: (Çəki: 1)

- Xidmətin və icarəyə götürülmüş yerlərin komfortluluq səviyyəsi
 - Turistlərə göstərmək üçün yerləşdirmə fondlarının miqdarı və keyfiyyəti
 - Təyyarələrdə yerlərin sayı
 - Bağlanmış müqaviləyə görə turizm şirkəti tərəfindən icarəyə götürülmüş avtobusların sayı
 - Cəlb olunmuş işçilərin sayı
-

Sual: Bu növ təhlil təsərrüfat fəaliyyətinin qiymətləndirilməsi və qabaqcadan təsvirini əks etdirir: (Çəki: 1)

- Statistik təhlil
 - Kompleks təhlil
 - Müqayisəli təhlil
 - Amillər üzrə təhlil
 - Riyazi təhlil
-

Sual: Ümumi mənfəət necə alınır? (Çəki: 1)

- Fondların və ya digər fondların satış dəyəri ilə qalıq dəyəri arasında fərqi bərabərdir
 - Məhsulun satışından, maliyyə fəaliyyətindən və satışdankənar fəaliyyətdən əldə olunan cəmdən xərclərin çıxılması ilə alınır
 - Məhsulun satışından, maliyyə fəaliyyətindən əldə olunan cəmdən xərclərin çıxılması ilə alınır
 - Məhsul satışından əldə olunan gəlirlə onun istehsalı və satışına sərf olunan xərcin fərqi bərabərdir
 - Məhsul satışından əldə olunan gəlirlə onun istehsalına sərf olunan xərcin fərqi bərabərdir
-

Sual: Müəssisənin qeyri-material aktivlərinə daxil edilmir: (Çəki: 1)

- Ticarət markası
 - Lisenziya
 - Patent
 - Qiymətli kağızlar
 - Kompüter proqramları
-

Sual: Turizm-rekreasiya rayonlarının sərhədlərinin müəyyənləşdirilməsi: (Çəki: 1)

- Ərazinin təbii ehtiyatlarının qiymətləndirilməsi əsasında aparılır
 - Ərazinin coğrafi yerləşməsinin qiymətləndirilməsi əsasında aparılır
 - Ərazinin turizm ehtiyatlarının qiymətləndirilməsi əsasında aparılır
 - Ərazinin sosial-iqtisadi inkişafının qiymətləndirilməsi əsasında aparılır
 - Ərazinin sahəvi xüsusiyyətlərinin qiymətləndirilməsi əsasında aparılır
-

BÖLMƏ: 1601

Ad	1601
Suallardan	108
Maksimal faiz	108

Sual: Dünyanın bir çox ölkələrində müasir turizm hərəkatını necə adlandırırlar (Çəki: 1)

- XX əsrin fenomeni
- ekskursiya
- səyahət
- gəzinti
- istirahət

Sual: Bunlardan hansı Ümumdünya Turizm Təşkilatının aparıcı eksperti Cəfər Cəfərinin kitabıdır (Çəki: 1)

- Turizmin fenomenologiyası
- Turizmin iqtisadiyyatı
- turizm fənnlərinin tənzimlənməsi
- Turizmin menecmenti
- turizmin təşkili və idarə edilməsi

Sual: Antik səyahətçilər ilk səfərləri (Çəki: 1)

- Şimali Avropaya, Hindistana
- Şimali Amerika, Afrika
- Şərqi Avropa, Misir
- Orta Asiya, Yaxın Şərq
- Cənubi Amerika, Çin

Sual: Böyük coğrafi kəşflər hansı cəsur səyahətçilərə mənsubdur. (Çəki: 1)

- Herodot, Pissaro Fransisko, Nikitin Afanasiy.
- Vasko da Qama, Kolumb, Magellan, Kuk, Laperuz .
- Kortés Ernán, Yermak Timofeyeviç, Erik Laksman, Mungo Park.
- Livingston David, Karlo Gurmani, Amundsen Rual, Duglas Mouson.
- Orta Asiya, Yaxın Şərq

Sual: bizim bu gün görməyə adət etdiyimiz dünya miqyaslı kütləvi turizm necə adlanır (Çəki: 1)

- XIX əsrin övladı
- XYIII əsrin övladı
- XX əsrin övladı
- XV əsrin övladı
- XVI əsrin övladı

Sual: Texnikanın, insanlar arasında qarşılıqlı humanitar münasibətlərin inkişafı sayəsində rolu (Çəki: 1)

- turizm sahəsində sərbəst ixtisaslaşdırılmış təşkilatların yaradılması
- kompleks turizm xidmətlərinin (məhsulun) təşkili
- kommunal-məişət xidmətlərinin iş həcmi
- turizm biznesində sahibkarlıq fəaliyyətinin inkişafı
- təhlükəsizlik prinsiplərinə riayət etməklə dünya səyahətinə çıxmaq imkanının yaranması sayəsində təşəkkül tapmışdır.

Sual: Kütləvi turizm və səyahətlər ənənəsi neçənci əsrdə yaranmağa başlamışdır. (Çəki: 1)

- XVIII əsrdə
 - XV əsrdə
 - XIX əsrdə
 - XVI əsrdə
 - XX əsrdə
-

Sual: Kütləvi turizm və səyahətlər nəyi təşkil edir (Çəki: 1)

- coğrafi turizmin əsasını
 - turizmdə nəqliyyat xidmətinin inkişafını
 - turizm məhsulunun inkişafını
 - ayrı-ayrı şəxslərin görməli yerlərə, dəniz sahillərinə dünyanın məşhur payt axtlarına səfərləri və müasir turizmin əsasını
 - turizm-rekreasiyasının inkişafını
-

Sual: Antik dövrdə turistlər hansı müəssisənin köməyi ilə səyahət edirdilər (Çəki: 1)

- ÜTT-nin köməyi ilə
 - sərbəst
 - təşkilat
 - firma
 - işlədiyi müəssisə
-

Sual: Aşağıdakılardan hansı XIII əsrin müasir turizm hərəkatının banisi sayılır. (Çəki: 1)

- Kolumb
 - Vasko da Qama
 - Tomas Kuk
 - Magellan
 - Laperuz
-

Sual: Neçənci ildə Tomas Kuk tərəfindən Lankasterdən Dolnqboruqadək ilk kütləvi gəzinti təşkil olunmuşdur. (Çəki: 1)

- 1839
 - 1840
 - 1841
 - 1888
 - 1865
-

Sual: Lankasterdən dəmir yolu ilə 570 nəfərin iştirak etdiyi ilk kütləvi gəzinti kimin tərəfindən təşkil olunmuşdur. (Çəki: 1)

- Kolumb
 - Tomas Kuk
 - Vasko da Qama
 - Magellan
 - Laperuz
-

Sual: 1841-ci ildə gənc ingilis keşişi tərəfindən hansı nəqliyyat vasitəsilə ilk kütləvi gəzinti təşkil olunmuşdur. (Çəki: 1)

- hava yolu ilə
- avtobusla

- avtomobillə
 - dəmir yolu ilə
 - su yolu ilə
-

Sual: 1841-ci ildə gənc ingilis keşifi tərəfindən Lankasterdən Dolnqboruqadək dəmir yolu ilə neçə nəfərin iştirak etdiyi ilk kütləvi gəzinti təşkil olunmuşdur (Çəki: 1)

- 570
 - 575
 - 585
 - 580
 - 500
-

Sual: Neçənci ildən Kukun yaratdığı səyahət və ekskursiyalar cəmiyyəti xaricə səfərlər üçün xüsusi biletlər yaymağa başlayır. (Çəki: 1)

- 1847-ci
 - 1841
 - 1845
 - 1846
 - 1843
-

Sual: Kukun ilk aksiyası bir qrup zəngin ingilisin hansı dənizində səyahəti oldu. (Çəki: 1)

- Aralıq dənizində
 - Azov dənizi
 - Qara dəniz
 - Qırmızı dəniz
 - Fars körfəzi
-

Sual: 1841-1847-ci illərdə hansı ölkə populyar turist marşrutu idi. (Çəki: 1)

- Almaniya Federativ Respublikası
 - Misir
 - İngiltərə
 - Fransa
 - Türkiyə
-

Sual: Tomas Kuk hansı səyahət üçün 27 iri və 800 kiçik yelkənli gəmi almışdı. (Çəki: 1)

- Dunayboyu səyahət
 - Volqabayu səyahət
 - Nilboyu səyahət
 - Aralıq dənizi
 - Donboyu səyahət
-

Sual: Neçənci əsrdə Beynəlxalq Yataq Vaqonları Cəmiyyəti ilə birləşdikdən sonra Kukun firması güclü konsernə çevrildi. (Çəki: 1)

- XIX əsrin axırında
 - XVIII əsrin əvvəlində
 - XVII əsrdə
 - XVI əsrdə
 - XV əsrdə
-

Sual: Tomas Kuk Nilboyu səyahət üçün neçə gəmi almışdı (Çəki: 1)

- 25 iri və 700 kiçik yelkənli gəmi
 - 20 iri və 600 kiçik yelkənli gəmi
 - 22 iri və 500 kiçik yelkənli cəmi
 - 27 iri və 800 kiçik yelkənli gəmi
 - 22 iri və 400 kiçik yelkənli gəmi
-

Sual: "Amerikan ekspress" ("Amekso") şirkəti nə vaxt yaranmışdı (Çəki: 1)

- Kukun beynəlxalq turizm ideyasını irəli sürdüyü vaxt
 - Beynəlxalq Yataq Vaqonları Cəmiyyəti ilə birləşdikdən sonra
 - Aralıq dənizində səyahəti zaman
 - Lankasterdən səyahəti zamanı
 - Kukun səyahət və ekskursiyalar cəmiyyətini yaratdığı vaxt
-

Sual: "Amekso" şirkəti necə əmələ gəlmişdi (Çəki: 1)

- dilçilərlə (at qoşulmuş dörd təkərli üstüörtülü nəqliyyat vasitəsi) Birləşmiş Ştatların hər yerinə sərnişin daşıyan üç şirkətin birləşməsindən
 - Beynəlxalq Mehmanxana Assosiasiyası (BMA) yaranandan
 - Beynəlxalq Yataq Vaqonları Cəmiyyəti ilə birləşdikdən sonra
 - Lankasterdən Dolnqboruqadək səyahətdən sonra
 - bütün qitələrdə filialı olan sırf turizm firmasına çevrildikdə
-

Sual: Dilçilər hansı nəqliyyat vasitəsidir (Çəki: 1)

- at qoşulmuş dörd təkərli üstüörtülü nəqliyyat vasitəsi
 - avtobus
 - qatar
 - gəmi
 - təyyarə
-

Sual: Neçənci ildən "Amekso" bütün qitələrdə filialı olan sırf turizm firmasına çevrildi. (Çəki: 1)

- 1918-ci ildən
 - 1919
 - 1920
 - 1917
 - 1921
-

Sual: Turizm təşkilatlarının ilk beynəlxalq birliyi, əsası neçənci ildə qoyulmuşdur (Çəki: 1)

- 1867-ci ildə
 - 1868-ci ildə
 - 1869-cu ildə
 - 1870
 - 1870
 - 1871
-

Sual: . A. Maslonun tələbatın iyerarxiyası prinsipi üzrə əlaqəli olan özünüreallaşdırmaya tələbata aid dey (Çəki: 1)

- Yaradıcılıqatələbat
- Şəxsiyyətin inkişafınatələbat
- Prestijətələbat
- Dərk etməyətələbat

○ Estetikaya tələbat

Sual: A. Maslonun tələbatın iyerarxiyası prinsipi üzrə əlaqəli olan nüfuza, hörmətə tələbata aid deyil: (Çəki: 1)

- Nüfuzatələbat
 - Prestijə tələbat
 - Hakimiyyətə tələbat
 - Xidməti irəliləyişə tələbat
 - Şəxsiyyətin inkişafınatələbat
-

Sual: . Turizm məhsulunun yetkinlik dövründə satışın inkişaf həcmnin azalması səbəblərindən biri deyil: (Çəki: 1)

- Müştərilərin ehtiyaclarının dəyişməsi
 - Bazara yeni, daha mükəmməl məhsulların çıxması
 - Rəqabətin olmaması
 - Məhsulun rentabelli olmaması]
 - Yeni investisiya qoyulmasına imkanın olmaması
-

Sual: Rəqibləri xarakterizə edən, dörd əsas elementdən təşkil olunmuş sxem kim tərəfindən təklif edilmişdir? (Çəki: 1)

- B. Xunsiker
 - P. Berneker
 - K. Krapf
 - M. Porter
 - P. Maslou
-

Sual: Bu üsulun vasitəsi ilə alıcıya təzyiq göstərilir və hər hansı bir məhsula qarşı süni tələbat yaradılır (Çəki: 1)

- Məqsədli” manipulyator
 - “Vəhşi” manipulyator
 - Psixoloji” manipulyator
 - “Eybəcər” manipulyator
 - “Formal” manipulyator
-

Sual: Reklam haqqında qeyd olunanlardan hansı doğru deyil? (Çəki: 1)

- Hazırlanmış reklam materialı lazım olan auditoriyaya və əraziyə istiqamətlənməlidir
 - Reklam meneceri reklamın hazırlanma prosesinə rəhbərlik edir
 - Böyük kompaniyaların tərkibində reklam-informasiya şöbələri fəaliyyət göstərirlər
 - Nəhəng turist şirkətləri, xaricdə özləri reklam-məlumat kompaniyalarını aparırlar
 - Bütün kompaniyaların tərkibində reklam-informasiya şöbələri fəaliyyət göstərirlər
-

Sual: . Reklam kompaniyası müəyyən seqmentdə, müəyyən vaxtda informasiya vasitələrinin hansı növlərindən istifadə etməklə müxtəlif tədbirlərin kompleks şəkildə görülməsinə deyilir? (Çəki: 1)

- Yazılı
 - Şifahi
 - Çap
 - Bütün
 - Adivizual
-

Sual: Beynəlxalq sərgi və yarmarkaların funksiyaları hansı prinsiplərə uyğun deyil? (Çəki: 1)

- Sərgi və ekspozisiyaların əsas məqsədi reklam olunan turist məhsullarının pərakəndə satışını təmin etməkdir
 - Maksimum miqdarda yeni bazarlar ələ keçirmək
 - Daha yaxşı və baha satmaq, daha yaxşı və ucuz almaq
 - Daha əlverişli şərtlərlə idxal əməliyyatları həyata keçirmək
 - Şəxsi ixracın optimal həcmi təmin etmək
-

Sual: 2-ci Azərbaycan Beynəlxalq Turizm və Səyahətlər Sərgisi hansı tarixdə keçirilmişdir? (Çəki: 1)

- 17 - 19 Aprel 2002
 - 17 - 19 Aprel 2003
 - 28 - 30 May 2003
 - 18 - 20 Aprel 2002
 - 18 - 20 Aprel 2003
-

Sual: 10-cu Yubiley Azərbaycan Beynəlxalq Turizm və Səyahətlər Sərgisi nə vaxt keçirilmişdir? (Çəki: 1)

- 18 - 20 Aprel 2010
 - 28 - 30 May 2011
 - 28 - 30 Aprel 2011
 - 20 - 22 May 2011
 - 28 - 30 Aprel 2010
-

Sual: Hansı halda turist məhsulunu satmaq mümkün deyil? (Çəki: 1)

- Turoperator bələdçilik etmədikdə
 - Turun vaxtı müəyyən olunmadıqda
 - Ekskursiya xidmətləri yığıldıqda
 - İcmal ekskursiya ilə bağlı olduqda
 - Ekoloji mühitlə bağlı olmadıqda
-

Sual: Turizm təklifi ilə əlaqəli fikir bildirən Adolf Gülbachın milliyəti nədir? (Çəki: 1)

- Latın
 - Fransız
 - Alman
 - İspan
 - İngilis
-

Sual: Mübadilə vasitəsi ilə ehtiyacların və tələbatların ödənilməsinə yönəldilən fəaliyyət: (Çəki: 1)

- Menecment
 - Real tələb
 - Potensial tələb
 - Marketing
 - Alqı-satqı balans
-

Sual: Beynəlxalq turizm marketinginin ölkəyə göstərdiyi mənfi təsirə aiddir: (Çəki: 1)

- Ölkə iqtisadiyyatını zəiflədir
- Bəzən ölkələrarası münaqişələrə səbəb olur

- Yerli adət və ənənənin məhvinə səbəb olur
 - Dilin və dinin itirilməsinə təsir edir
 - Digər təsərrüfat sahələrini sıradan çıxarır
-

Sual: Beynəlxalq turizmin təsnifat əlamətləri: (Çəki: 1)

- Səyahətin müddəti, tələbin formalaşması, nəqliyyatın növü
 - Səyahətin məqsədi, tələbin formalaşması, bazarın öyrənilməsi
 - Səyahətin məqsədi, təklifin növü, nəqliyyatın növü
 - Səyahətin məqsədi, səyahətin müddəti, bazarın öyrənilməsi
 - Səyahətin müddəti, təklifin növü, nəqliyyatın növü
-

Sual: Menecer idarəetmənin üsullarından istifadədə əsaslanır: (Çəki: 1)

- Nəzarət stilinə
 - Marketing stilinə
 - Keyfiyyət stilinə
 - Bazar stilinə
 - Rəhbərlik stilinə
-

Sual: "Dünya bir beyzbol topu kimi dümdüz bir sahəyə malik olsaydı, turizm deyilən hadisə meydana gəlməyəcəkdi" fikri kimə aiddir? (Çəki: 1)

- Allen və Hicks
 - Adolf Gülməbach
 - Michael Troisi
 - Jean Guttmann
 - Robert W. Mcintosh
-

Sual: Turizm marketinginin iqtisadiyyat baxımından mühüm cəhətlərindən biri deyildir (Çəki: 1)

- İqtisadiyyatı inkişaf etdirən bir xidmət sektorudur
 - Milli gəlirə dəstək verən perspektivli bir sektordur
 - Tələb artımına bağlı olaraq inflyasiyanın qarşısını alır
 - Milyonlarla insanı əlaqələndirən bir istehsal və istehlak hadisəsidir
 - Əldə etdiyi valyuta ilə tədiyyə balansına müsbət təsir edir
-

Sual: Turizm sektoru istər cəlb olunanların sayı, istərsədə turizm marketing xərcləri baxımından böyük bir inkişaf göstərmişdir. Bu inkişaf necə adlanır? (Çəki: 1)

- Sürətli inkişaf
 - Kalitativ inkişaf
 - Kantitativ inkişaf
 - Ölçü baxımından inkişaf
 - Daimi inkişaf
-

Sual: Turizmdə turist sayı baxımından 1960-1980-ci illəri arasında orta illik inkişaf sürəti 6% (son on il ərzində 13%-i), eyni dövrdə turizm xərcləri baxımından orta illik inkişaf sürəti 9%-i (son on il ərzində 16%-i) keçmişdir. Bu inkişaf necə adlanır? (Çəki: 1)

- Sürətli inkişaf
 - Kalitativ inkişaf
 - Kantitativ inkişaf
 - Ölçü baxımından inkişaf
 - Daimi inkişaf
-

Sual: Kalitativ inkişaf nədir? (Çəki: 1)

- Daimi inkişaf
 - Sürətli inkişaf
 - İntensiv inkişaf
 - Ölçü baxımından inkişaf
 - Keyfiyyət baxımından inkişaf
-

Sual: Turizm sektorunda daxili turizm problemi olmayan üsürlər: (Çəki: 1)

- Pasport, ÜMM miqdarı, Viza, Valyuta
 - Xarici dil, Viza, Valyuta, ÜDM miqdarı
 - Xarici dil, ÜMM miqdarı, Viza, ÜDM miqdarı
 - Pasport, Xarici dil, Viza, Valyuta
 - Pasport, ÜMM miqdarı, Valyuta, ÜDM miqdarı
-

Sual: Hər hansı bir ölkədə turizm potensialının yüksək olmasına baxmayaraq, turizm marketinqini inkişaf etdirmək üçün lazım olan amillər (Çəki: 1)

- Turizm biznesi, İxtisaslı kadr, Müasir tipli müəssisələr, Nəqliyyat xidməti
 - İxtisaslı kadr, Nəqliyyat xidməti, Qiymət və komfort, Gəzinti səfərləri
 - İxtisaslı kadr, Müasir tipli müəssisələr, Nəqliyyat xidməti, Qiymət və komfort
 - Turizm biznesi, İxtisaslı kadr, Qiymət və komfort, Gəzinti səfərləri
 - İxtisaslı kadr, Müasir tipli müəssisələr, Nəqliyyat xidməti, Gəzinti səfərləri
-

Sual: Ümumilikdə tədiyyə balansı neçə qrupa ayrılır? (Çəki: 1)

- 4
 - 2
 - 3
 - 6
 - 5
-

Sual: Turizmin ilkin xüsusiyyəti nədir? (Çəki: 1)

- Ekskursiya
 - Əylənmə
 - Gecələmə
 - Qidalanma
 - Yerdəyişmə
-

Sual: Turizmin müasir inkişaf mərhələsində aşağı artım dövrü hansı illəri əhatə (Çəki: 1)

- 1931-1950
 - 1971-1990
 - 1991-2010
 - 1951-1970
 - 1901-1930
-

Sual: Reyslərin sayı artdıqca avtovağzal xərclərində hansı proses olur? (Çəki: 1)

- Avtovağzal xərcləri artır
- Avtovağzal xərcləri azalır
- Avtovağzal xərcləri dəyişməz
- Avtovağzal xərcləri sərnişinlərə təsir edir
- Avtovağzal xərcləri marşrut şirkətlərinə təsir edir

Sual: Turizmin müasir inkişaf mərhələsində orta artım dövrü hansı illəri əhatə edir? (Çəki: 1)

- 1971-1990
 - 1901-1930
 - 1991-2010
 - 1931-1950
 - 1951-1970
-

Sual: Turizm bazarında qarşılaşır: (Çəki: 1)

- Hökumət, əhali, investor
 - İstehsalçılar, təşkilatlar, ailə
 - Müəssisələr, icmalar, dövlət
 - İstehlakçılar, şirkətlər, dövlət
 - İnzibati orqanlar, xarici şirkətlər, alıcı
-

Sual: Turizmin müasir inkişaf mərhələsində yüksək artım dövrü hansı illəri (Çəki: 1)

- 1931-1950
 - 1971-1990
 - 1991-2013
 - 1951-1970
 - 1901-1930
-

Sual: Turizm haqqında Azərbaycan Respublikasının qanunu neçə maddədən ibarətdir? (Çəki: 1)

- 16
 - 15
 - 17
 - 18
 - 20
-

Sual: Mehmanxana sənayesində şirkətin modifikasiyasını və ya konsepsiyasını dəyişmək məsələlərini qoyur: (Çəki: 1)

- Təşkilatı planlaşdırma
 - Strateji planlaşdırma
 - Taktiki planlaşdırma
 - Qısamüddətli planlaşdırma
 - Uzunmüddətli proqnozlaşdırma
-

Sual: Mehmanxanada təşkilatı planlaşdırma neçə mərhələni əhatə edir? (Çəki: 1)

- Beş
 - Üç
 - Yeddi
 - İki
 - Altı
-

Sual: Mehmanxana müəssisələrində təşkilati strukturlar necə olur? (Çəki: 1)

- Planlı
- Planlı və plansız
- Plansız

- Formal və qeyri-formal
 - Formal
-

Sual: Hansı idarəetmə üsulunda qərarların qəbulu səlahiyyəti şöbələr arasında bölünür (Çəki: 1)

- Sosial-psixoloji
 - Desentralizasiya
 - İnzibati
 - Təşkilati-inzibati
 - Planlı
-

Sual: Mehmanxana müəssisələrində qərarların qəbul olunması prosesi neçə əsas mərhələdən ibarətdir? (Çəki: 1)

- 3
 - 6
 - 4
 - 5
 - 8
-

Sual: Bunlardan hansı standart qərardır? (Çəki: 1)

- Otele gələn qonaqların sayı gözlənilmədiyindən artıq olarsa, təcili əlavə nömrələr
 - Belə qərarların qəbulunda ekspert rəyi tələb olunur
 - Belə qərarların qəbulunda ekspert rəyi tələb olunur
 - Belə qərarların qəbulunda orijinal yanaşma tələb olunur
 - Belə qərarların qəbulunda xüsusi iclas çağrılır
 - Belə qərarların qəbulunda təhlil tələb olunur
-

Sual: Kommunikasiya menecment mexanizminin hansı mərhələlərində əsas rol oynamır? (Çəki: 1)

- Proqnozlaşdırma
 - Nəzarətdə
 - İşlərin təşkilində
 - Planlaşdırma
 - Etik davranışda
-

Sual: Kommunikasiya vasitələrinə aid deyil: (Çəki: 1)

- Telefon, poçt
 - Faks, kompüter
 - Planlaşdırma
 - Daxili və xarici yazışmalar
 - Şəxsi görüşlər
-

Sual: Menecmentin mahiyyətinə dair aşağıdakılardan hansı doğru deyil? (Çəki: 1)

- Yeniliyə meyil etmək
 - Bazarı tədqiq etmək
 - Başqalarının əməli ilə hər hansı bir işi görmək
 - Dəyişiklikləri sevməyi öyrətmək
 - Alıcı, sifarişçi, müştəri üçün bütün şəraiti və rahatlığı yaratmaq
-

Sual: İdarəetmənin hansı üsulunda direktivlərin dəqiq ünvanı göstərilir, sərəncam və göstərişləri yerinə yetirmək məcburidir? (Çəki: 1)

- Mənəvi üsul
 - Psixoloji üsul
 - Təşkilati-inzibati üsul
 - Sosial-psixoloji üsul
 - İqtisadi üsul
-

Sual: İlk dəfə rəhbərliyin üslub məsələsini kim avtoritar, demokratik və liberal üslublara ayırmışdır? (Çəki: 1)

- P.Maslou
 - B.Xunsiker
 - F.Kotler
 - K.Levin
 - T.Zevitta
-

Sual: İdarəetmənin hansı üslubunda rəhbərlik kollektivin fəaliyyətinə müdaxilə etmir, işçilərə tam müstəqillik və sərbəstlik verilir? (Çəki: 1)

- İqtisadi
 - Demokratik
 - Avtoritar
 - Liberal
 - Aşkarlıq
-

Sual: Bunlardan hansı "marketing nədir" sualına cavab deyil? (Çəki: 1)

- Satışın stimullaşdırılması ilə maksimum qazanc əldə etmək
 - İstehsal fəaliyyətinin təşkili və həyata keçirilməsi
 - Bazarın tədqiq edilməsi
 - Məhsulun yeni növlərinin yaradılması
 - Qarşılıqlı mübadilə məqsədi ilə, fərdi və ya kollektiv tələbləri ödəyən malların və xidmətlərin bazara çıxarılması və onların satılması
-

Sual: Mütəxəssislər mehmanxananı canlı teatr, onun baş menecerini isə nə adlandırırlar (Çəki: 1)

- Tamaşanın senaristi
 - Teatrın aktyoru
 - Teatrın rejissoru
 - Tamaşanın baş qəhrəmanı
 - Teatrın direktoru
-

Sual: Məqsəd auditoriyası kimlərdən ibarət ola bilməz? (Çəki: 1)

- İstehlakçı qruplarından
 - Ayrı-ayrı şəxslərdən
 - Konkret ünsiyyət auditoriyalarından
 - Geniş kütlədən
 - İstehsalçı qruplarından
-

Sual: Hər hansı bir şəxsin sifariş ilə firma, məhsul, xidmət və ideyalar haqqında, şəxsin iştirakı olmadan, zəruri məlumatların pullu yayım formasıdır: (Çəki: 1)

- İçtimayətlə əlaqə

- Reklam
 - Satışın stimullaşdırılması
 - Şəxsi satış
 - Təbliğat
-

Sual: . Real və potensial alıcıya fərdi və dolayısı yolla təsir etməklə müəssisənin məhsuluna tələbat yaratmaq və satışın həcmi artırmaq məqsədilə həyata keçirilən tədbirlər kompleksidir (Çəki: 1)

- Təbliğat
 - İctimayətlə əlaqə
 - Satışın stimullaşdırılması
 - Reklam
 - Şəxsi satış
-

Sual: Firma və onun məhsulu haqqında cəmiyyətdə müsbət rəyin formalaşmasını, xoşagəlməz şayələrin aradan qaldırılmasını təmin etmək məqsədilə istehlakçılarla, onların ayrı-ayrı qrupları ilə xoş münasibətlər yaradılmasını, bu məqsədlə görüşlər keçirilməsini, onlara zəruri məlumatların çatdırılmasını, digər müvafiq tədbirlərin həyata keçirilməsini nəzərdə (Çəki: 1)

- Təbliğat
 - Satışın stimullaşdırılması
 - İctimayətlə əlaqə
 - Şəxsi satış
 - Reklam
-

Sual: İstehlakçıların stimullaşdırılmasına daxil deyil: (Çəki: 1)

- Müsabiqələr
 - Nümunələrin yayılması
 - Pulun qaytarılması haqqında təkliflər
 - Güzəştli qiymətlərlə satılan qablar
 - Konfranslar
-

Sual: . Firmanın ticarət heyətinin stimullaşdırılması vasitələrinə daxil deyil: (Çəki: 1)

- kuponlar
 - Mükafatlar
 - Satıcı müsabiqələri
 - Pul mükafatları
 - Konfranslar
-

Sual: . Satış yerlərində təşkil olunmuş sərğilərin firmanın cari telereklamı ilə uzlaşdırılması, paralel keçirilən reklamlarla əlaqəsi olmayan sərğilərə nisbətən satış həcmi neçə faiz artmasını təmin edə bilər? (Çəki: 1)

- 20%
 - 10%
 - 5%
 - 15%
 - 25%
-

Sual: Aşağıdakılardan hansılar satışın stimullaşdırılması vasitələrinə müraciət (Çəki: 1)

- Dilerlər
- İstehsalçılar

- Distribyutorlar
 - Ticarət-sənaye assosiasiyaları
 - Qeyri-kommersiya müəssisələri
-

Sual: Reklam nə deməkdir və onun turizmdə rolu nədədir? (Çəki: 1)

- Reklam alıcıları stimullaşdıran və bunun nəticəsində turizm məhsulunun satışını həyata keçirən bir prosesdir
 - Reklam alıcıları məlumatlandıran və bunun nəticəsində turizm məhsuluna həvəsləndirən bir prosesdir
 - Reklam alıcıları turizm məhsuluna həvəsləndirən və satışı reallaşdıran bir prosesdir
 - Reklam turizm məhsulunun realizasiyasını təşkil edən bir prosesdir
 - Reklam alıcıları məlumatlandıran və bunun nəticəsində turizm məhsulunu onlara çatdıran bir fəaliyyətdir
-

Sual: Bu reklam materiallarının hamısında firmanın embleması və materialların (Çəki: 1)

- Şifahi mətnlə müşahidələnən və nümayiş olunan eksponentlər
 - Şifahi məlumatlar və elanlar
 - Radio reklam
 - Tele və kino reklamı
 - Poliqrafik üsulla hazırlanan reklam
-

Sual: Bu cür reklam formasından daha ehtiyatla istifadə etmək lazımdır, əks halda reklam olunanın imicinə zərbə vura bilər: (Çəki: 1)

- Bukletlər
 - Reklam vərəqləri
 - Kitab reklamı
 - Kataloqlar
 - Təqvimlər
-

Sual: Turizm firmalarının reklam xərclərinin çox hissəsi nəyə sərf olunur? (Çəki: 1)

- Təqvimlərə
 - Reklam vərəqlərinə
 - Kataloqlara
 - Broşuralara
 - Bukletlərə
-

Sual: Turizm fəaliyyəti nədir? (Çəki: 1)

- Turistlərin maddi və mənəvi tələbatlarının ödənilməsində iştirak edən bütün fəaliyyət
 - Turizm məhsulunun satışı üzrə fəaliyyət
 - Turizm məhsulunun formalaşmasında iştirak edən bütün fəaliyyət növü
 - Turoperator və turagent fəaliyyəti, habelə səyahətlərin təşkili üzrə digər fəaliyyət
 - Turistlərə turyollayış satan təşkilatların fəaliyyətidir
-

Sual: Beynəlxalq turizm günü hansı tarixdə qeyd edilir? (Çəki: 1)

- 27 oktyabr
 - 25 sentyabr
 - 22 oktyabr
 - 27 sentyabr
 - 22 sentyabr
-

Sual: İşgüzar təyinatlı mehmanxanaların əsasını kim qoymuşdur? (Çəki: 1)

- Konrad Hilton
 - Ellsvort Statler
 - Horvard Conson
 - Sezar Rits
 - Kemons Uilson
-

Sual: İşgüzar təyinatlı mehmanxanaların əsası neçənci ildə qoyulmuşdur? (Çəki: 1)

- 1912-ci ildə
 - 1904-ci ildə
 - 1905-ci ildə
 - 1908-ci ildə
 - 1902-ci ildə
-

Sual: ABŞ-da mehmanxana sənayesində mənəvi-etik baxışların öyrənilməsinin pioneri sayılır: (Çəki: 1)

- Sezar Rits
 - Kemons Uilson
 - Stiven Holl
 - Horvard Conson
 - Ellsvort Statler
-

Sual: Fransada milli təsnifat sistemi Fransa Ticarət Nazirliyinin qərarı ilə nə vaxt işlənilib hazırlanmışdır? (Çəki: 1)

- 20 iyun 1956-cı ildə
 - 20 iyul 1976-cı ildə
 - 23 iyul 1966-cı ildə
 - 20 iyul 1956-cı ildə
 - 23 iyun 1966-cı ildə
-

Sual: Azərbaycanda mehmanxanaların milli təsnifat sistemi nə vaxt işlənilib hazırlanmışdır (Çəki: 1)

- 6 iyul 2000-ci ildə
 - 16 iyul 2002-ci ildə
 - 16 iyul 2000-ci ildə
 - 16 iyul 2004-cü ildə
 - 16 iyun 2004-cü ildə
-

Sual: Tranzit kempinqlərdə neçə saatdan artıq qalmaq nəzərdə tutulmur? (Çəki: 1)

- 12
 - 48
 - 24
 - 72
 - 60
-

Sual: Motellərin layihələndirilməsində iki nəfərlik otağın ümumi sahəsi nə qədər olur (Çəki: 1)

- 20-23m²
- 22-25m²
- 23-28m²

- 18-22m2
 - 20-25m2
-

Sual: Madriddə Ümumdünya Turizm Təşkilatının mehmanxanaların təsnifatı sisteminin tövsiyəsi neçənci ildə işlənilib hazırlanmışdır? (Çəki: 1)

- 1969-cu ildə
 - 1986-cı ildə
 - 1998-ci ildə
 - 1979-cu ildə
 - 1989-cu ildə
-

Sual: Mehmanxana personalı görülən bütün işi nə vaxt yerinə yetirməlidir? (Çəki: 1)

- Nahar vaxtı
 - Qonaqlar oteldə olmadığı zaman
 - Qonaqlar oteldə olarkən
 - Oteldə nömrə boş olanda
 - Axşam saat 6-ya qədər
-

Sual: Reklam insanlar üçün nə rolunu oynayır? (Çəki: 1)

- Köməkçi
 - Xidmətçi
 - Bələdçi
 - Xəbərçi
 - Vasitəçi
-

Sual: Dünya turist axınının təxminən neçə faizi Avropanın payına düşür? (Çəki: 1)

- 70%-i
 - 60%-i
 - 50%-i
 - 40%-i
 - 75%-i
-

Sual: Dünya mehmanxana nömrə fondunun təxminən neçə faizi Avropanın payına düşür? (Çəki: 1)

- 35%-i
 - 45%-i
 - 40%-i
 - 55%-i
 - 50%-i
-

Sual: Ekonom dərəcəli mehmanxana müştəriləri kimlərdir? (Çəki: 1)

- İş adamları
 - Elm adamları
 - Qruplar və gənclər
 - Kommersantlar və fərdi turistlər
 - Nisbətən aşağı səviyyədə yaşayanlar
-

Sual: Bu turistlər orta səviyyədə pul xərcləyən qonaqlardan təqribən iki dəfə artıq vəsait xərcləyirlər: (Çəki: 1)

- Sənətkarlar
 - Təhsil alanlar
 - İş adamları
 - İdmançılar
 - Müşavirə iştirakçıları
-

Sual: Bu tədbirlər zamanı ekspertlər hər hansı bir problem üzrə öz mülahizələrini bildirirlər və onların fikirləri sonrakı tədqiqat üçün ümumiləşdirilir: (Çəki: 1)

- Simpozium
 - İşçi qrupu
 - Mövzu kursları
 - Seminar
 - Diskussiya
-

Sual: Bu tip barların əsasını məşhur otel yaradıcılarından biri Konrad Hilton qoymuşdur (Çəki: 1)

- Hovuzların yanında olan barlar
 - Mini barlar
 - Banket barı
 - Vestibüldə yerləşən bar
 - Restoran barı
-

Sual: Ədəbiyyatlarda ən çox turist sorğusunun nədən asılılığı tədqiq olunur (Çəki: 1)

- Turist məhsulunun qiymətindən
 - Turist məhsulunun keyfiyyətindən
 - Turist məhsulunun çeşidindən
 - Turist məhsulunun maya dəyərindən
 - Turistlərin gəlirindən
-

Sual: Rəqabət marketingin hansı xüsusiyyətinin göstəricisi deyil? (Çəki: 1)

- Satış şəraiti
 - Satışın həcmi
 - Reklam növleri
 - Satışın stimullaşdırılması
 - Satışın qiyməti
-

Sual: Rəqabətə təsir göstərən faktorlardan biri deyil: (Çəki: 1)

- İmkanları eyni olan firmaların say çoxluğu
 - Mövsüm dəyişmələri
 - Tələbatın azlığı
 - Rəqiblərin kimliyi
 - Məhsulun bölünməsi və ayrı-ayrı hissələrlə satılması
-

Sual: Məhsulun bölünməsi və ayrı-ayrı hissələrlə satılması rəqabətə necə təsir edir? (Çəki: 1)

- Mümkün olmur
 - Şiddətlənir
 - Zəifləyir
 - Kəskinləşir
 - Heç bir təsiri olmur
-

Sual: Hansı alim tərəfindən təklif edilən sxemə görə rəqiblərin ən əsas elementləri, rəqibləri xarakterizə edən dörd əsas elementdən təşkil olunmuşdur? (Çəki: 1)

- P. Maslou
 - K. Krapf
 - P. Berneker
 - M. Porter
 - B. Xunsiker
-

Sual: Rəqiblər haqqında kəmiyyət məlumatlarına aiddir: (Çəki: 1)

- Fırmanın rentabelliliyi
 - Məhsul strategiyasının səmərəliliyi
 - Marketing strategiyasının çevikliyi
 - Personalın iş təcrübəsi
 - Fırmanın hörməti, imici
-

Sual: Sosial turizm nədir? (Çəki: 1)

- Sosial ehtiyaclar üçün dövlətin ayırdığı vəsaitdən yardımlanan səyahət
 - Sosial-mədəni tələbatı ödəmək üçün edilən səyahətlər
 - Sosial statuslu insanların səfərləri
 - Sosial mühiti dəyişmək üçün təşkil olunan səyahətlər
 - Sosial-mədəni təbbirlərdə iştirak üçün edilən səfərlər
-

Sual: Turizm məhsulu nədir? (Çəki: 1)

- Turistin istirahətə olan tələbatının ödənilməsi üçün təklif olunan xidmətlər toplusu
 - Turistlərə göstərilən xidmətlər kompleksidir
 - Turistlərə təklif olunan qidalanma, yerləşmə, istirahət və əyləncə xidmətlərinin
 - Turistlərin səyahət zamanı qidalanmasını və yerləşməsini təmin edən xidmət
 - Əhalinin asudə vaxtdan səmərəli istifadəsi üçün təklif olunan xidmətlərin məcmuusudur
-

